



Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin açılışında iştirak edib. Dövlət başçısına Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.

Prezident İlham Əliyev 1 Dekabr küçəsində lövhənin açılışında iştirak edib, bərpə olunmuş yaşayış evində yaradılan şərait ilə tanış olub.

Sonra dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Daha sonra Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub. Dövlət başçısı "İşğal" və "Zəfər" muzeylərinin, Laçın şəhərində ilk çoxmənzillli yaşayış məhəlləsinin təməllərini qoyub, son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış olub, ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisinə Şorqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib, sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış olub.

→ 2-7

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib



Əziz həmvətənlər!
Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycan dövlət müstəqilliyi əbadi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!

Mehriban Əliyeva
Birinci vitse-prezident

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: "Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycan dövlət müstəqilliyi əbadi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!"

Tarixi səfər

◆ İsrail Prezidenti İsxak Hersoququn Azərbaycana rəsmi səfəri



→ 8-11

İlham Əliyev və Mehriban Əliyeva Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimində iştirak ediblər



→ 12

"Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla zəngə vurub.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul edilib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Prezidentin Mətbuat xidməti

"Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır"

Türkiyə Respublikasının Prezidenti zati-əliləri cənab Rəcəb Tayyib Ərdoğanla

Hörmətli cənab Prezident!
Əziz Qardaşım!

Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ön səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdi.

Milli iradənin tənənəsi olan səsvərmanın noticələri ölkəmizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ön ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl həflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.

Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır.

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qar-

daşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji mütəfəqqiliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm.

Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və mütəfəqqiliyi "Bir millət, iki dövlət" və "Bir yumruq" fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.

Bu zəfər sevincinizi Sizinlə bölüşürək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 may 2023-cü il

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə Prezidentini və xanımını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: "Cənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbədən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbadi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!"

Prezident İlham Əliyevin Laçın rayonuna səfəri

Laçın şəhərinin yeni siması müstəqilliyimizin

Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində lövhələrin açılışını edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildiren lövhələrin açılışını edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına küçələrdə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.

Qeyd edildi ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.

Prezident İlham Əliyevə, həmçinin Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verildi.

Dövlət başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtlükləri götürdü.



Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində lövhələrin açılışı



Mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildiren lövhələrin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət baş-

çısına küçələrdə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq. Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək.

Qeyd edildi ki, küçələrdə aparılacaq yenidənqurma işlə-

rindən sonra burada zəruri infrastruktur yaradılacaq.

Dövlət başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürdü.

Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kottejlərə baxdı.

Prezident İlham Əliyev Laçında 1 Dekabr küçəsində lövhənin açılışını edib, bərpa olunmuş evlə tanış olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində "1 Dekabr" adı verilmiş küçədə lövhənin açılışını edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına küçədə görüləcək işlər və yaradılacaq şərait barədə məlumat verildi. Bildirildi ki, 1 Dekabr küçəsi şəhərin diplomatik yolla işğaldan azad

olunduğu tarixə əsasən belə adlandırılıb. Küçənin uzunluğu 1566 metr, eni isə 10 metr təşkil edir.

Prezident İlham Əliyev küçənin adının yazıldığı lövhənin üzərindən örtüyü götürdü.

Sonra dövlət başçısı küçədə yerləşən və bərpa edilmiş yaşayış evində yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyevin Laçın rayonuna səfəri

nə qədər güclü olmasını bir daha göstərir

Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib

Prezident İlham Əliyevin çıxışı

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

- Bu gün Müstəqillik Günüdür. Öziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdılar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.

Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin səroncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.

Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam programımız deyil. Laçın şəhərinin baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.

Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərəcəli üçün hazır olacaq, bütün digər lazımı şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.

Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin ögər təsviri varsa, bu gün bax, budur. Gözlə təbiət, özəmətlilə dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda yaradılmaqda olan bütün şəhər və kəndlərimiz təxminən bax, bu səviyyədədir. Dünən Kəlbəcər və Laçın rayonlarında yeni yaradılan və yaxın gələcəkdə istifadəyə veriləcək kəndlərin təməllərinə mərasimlərdə iştirak etmişəm. Yəni azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik qurmaq üçün,

yaratmaq üçün. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamaq, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların səroncamına və rəcoyuk. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ilə-dən-ilo daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik.

Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi, - ilk növbədə, sizin üçün, çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz, - eyni zamanda gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi



ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşını tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə o vaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütüylü hakimiyyətdən can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı. Şuşanı, Laçını demək olar ki, düşməne təhvil verdi. Görün, bu tarixlərin - yəni Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışdıq.

1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü, artıq hakimiyyətdən can atmış və hakimiyyəti

zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində. Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədində Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni bu tarixlərdə arasında bağlılıq var. O vaxt Azərbaycan müstəqil ölkə kimi yaşasa da, ancaq müstəqil siyasət apara bilmirdi. Azərbaycan zəif idi, gücsüz idi, ölkədə gedən dağıdıcı proseslər yeni əldə edilmiş müstəqilliyi faktiki olaraq şübhə altına qoymuşdu. Ölkədə həm iqtisadi böhran, siyasi böhran, hərbi böhran hökm sürürdü, hakimiyyət uğrunda mübarizə, demək olar ki, savaşa gedirdi, vətəndaş müharibəsi alovlanırdı. Bütün bu işlərin səbəbkarı o vaxt Xalq Cəbhəsi-Müsavat cütüylüyünün mənfur fəaliyyəti idi.

Bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək. Məhz onun Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından - o, prezident vəzifəsinə seçildəndən sonra bu günə qədər

Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. O vaxt isə vəziyyət tam fərqli idi. Laçın, Kəlbəcər və Şuşa işğal olunandan sonra təbii ki, erməni silahlı qüvvələri böyük strateji - hərbi üstünlük əldə etmişlər və digər torpaqlarımızı da işğal edə bilməmişlər.

Siz yaxşı bilirsiniz, mən uzun illər ərzində çalışırdım ki, biz bu işğala danışıqlar yolu ilə son qoyaq. 20 ilə yaxın apardığım danışıqlar bunu bir daha göstərir. Ancaq siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Sadəcə olaraq, görünməyən, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün

bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək. Məhz onun Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından - o, prezident vəzifəsinə seçildəndən sonra bu günə qədər

şuq. Biz düşməni döyüş meydanında məğlub etmişik. Danışıqlar yolu ilə olsaydı, daha yaxşı olardı, ancaq mən deyirdim ki, biz hər variantda hazır olmalıyıq və azadlıq gününü hər birimiz yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrəndən ki, iqtisadi cəhətdən tam müstəqillik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşsınlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığını olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma eyni zamanda bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.

Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, təbiiyətli, milli ruhda təbiiyətli gənc nəsil. Həmin bu gənc nəsil bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənc-

lər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır.

İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. İkinci Qarabağ müharibəsindən keçən dövr də gələcək üçün çox önəmli idi. Çünki müharibə başa çatanda, demək olar ki, bu məsələ ilə vaxtilə məşğul olmuş vasitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra onlar nə ilə məşğul olacaqlar. Ermənistan tamamilə aciz vəziyyətdə idi, o, acı məğlubiyyətin ağırlığını, yaralarını hələ də sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiiidir. Ona görə Azərbaycan burada yenə də liderlik göstərdi. Yəni bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşmışdır. Biz demişdik ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, - ovləndə, bu, ayı xidmətlərinə, - ehtiyac yoxdur. Biz dedik ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas

tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımı addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni bərdəlik həll etdik, ərazi bütövlüyü məsələlərini bərdəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son mərhələ idi ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətdə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.

Yəni bütün bu reallıqları yaradan biz olmuşuq. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistan məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycanıdır! Onlar cəmi 3-4 il bundan əvvəl "Qarabağ Ermənistanıdır" deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyirikse, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənə bir neçə il bundan əvvəl dediyim "Qarabağ Azərbaycanıdır!" sözlərimin təkrarıdır.

İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalanmağa bilər. İmzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.

Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Mən adətən öz ad günlərimi, o cümlədən yubiley sayılan ad günlərimi qeyd etmiyəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm.

Ardı 4-cü səh.




Prezident İlham Əliyevin Laçın rayonuna səfəri

Laçın şəhərinin yeni siması müstəqilliyimizin

Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib

Prezident İlham Əliyevin çıxışı



Əvvəl 3-cü səh.

O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu zəfər bizimlə əbədi olacaq və gənc nəsillər, uşaqlar, bax, bu zəfər qüruru ilə yaşayacaqlar.

İndi isə qurub-yaratmaq vaxtıdır. Bir daha demək istəyirəm ki, bugünkü Laçın şəhərinin siması, - halbukı qeyd edirəm, bu, sadəcə olaraq, birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqı və göstərir ki, bu torpaq bizimdir. Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.

Onu da bildirməliyəm ki, Laçın rayonunda, eyni zamanda Kəlbəcər rayonunda ermənilər qanunsuz məskunlaşma aparırdılar. Bu, beynəlxalq konvensiyalarla hərbə cinayyət sayılır. Ancaq onların hansı vəziyyətdə yaşamalarını mən buraya sentyabr ayında gələndə gördüm. Onların özləri üçün qurduqları şəraiti mən heç nə ilə müqayisə edə bilmirəm. Çünki insan o şəraitdə necə yaşayıb, onu yəqin ki, ancaq özləri bilirlər.

Biz Laçına qayıdandan dərhal sonra artıq quruculuq işlərinə start verdik. Mən sentyabr ayında gəlmişdim, sentyabrın sonundan biz artıq işlərə başlamışıq.

Siz yaxşı bilirsiniz ki, İkinci Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdam rayonunun böyük hissəsi hələ də işğal altında idi. Müharibə zamanı dəfələrlə deyirdim ki, Ermənistan rəhbərliyi mənim tarix verməlidir, bizim torpaqlarımızdan öz qoşunlarını nə vaxt çıxaracaq, ancaq o təqdirdə biz müharibəni dayandıra bilərik. Şuşa işğaldan azad olunduqdan, bir çox kəndlər azad olunduqdan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadığı Qarabağ bölgəsi ilə Ermənistan ara-



sında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təklidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nöinki bunu razılaşdırdıq, eyni zamanda ilyarın ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Mən isə razılaşmışam, çünki 20 gün o qədər də böyük fərq deyil. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq.

Bax, bu, bir daha onu göstərir ki, hər bir qarış torpaq bizim üçün öz vaxtı doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədəflər də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük sözlər göstərirdilər. Ancaq bizim əylənməz mövqeyimiz, iradəmiz bütün bu sözləri alt-üst etmişdir. Mən deyirdim ki, heç bir güzəşt ola bilməz. "Beş rayon bizə qaytarılsın, iki rayon qalsın əbədi ermənilərin nəzarəti altında" - bu, mümkün deyil. Biz bir kəndi də güzəştə getmək fikrində deyildik və bu gün bunu sübut etdik. Aprelin 23-də sərəhəddə qoyulan sərəhəddə-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kimsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədilər, bu gün bütün bu torpaqlara yenə də sahib olunduqdan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadığı Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş verməmiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.

İki il yarım ərzində bütün planlarımız ardıcılıqla, təcridən həyata

keçdi və biz öz planlarımızın son addımındaydıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statüsü isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik laçın olan yere. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyallıq normal vətəndaşı olmaq, öz diqqətinə saxta dövlət atributlarını zibil yeşiyə atmaq, "parlament" buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözümlü göstəririk. Halbuki hər kəs ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadığı Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş verməmiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.

İki il yarım ərzində bütün planlarımız ardıcılıqla, təcridən həyata

keçdi və biz öz planlarımızın son addımındaydıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statüsü isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik laçın olan yere. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyallıq normal vətəndaşı olmaq, öz diqqətinə saxta dövlət atributlarını zibil yeşiyə atmaq, "parlament" buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözümlü göstəririk. Halbuki hər kəs ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadığı Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş verməmiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.

İki il yarım ərzində bütün planlarımız ardıcılıqla, təcridən həyata

keçdi və biz öz planlarımızın son addımındaydıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statüsü isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik laçın olan yere. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyallıq normal vətəndaşı olmaq, öz diqqətinə saxta dövlət atributlarını zibil yeşiyə atmaq, "parlament" buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözümlü göstəririk. Halbuki hər kəs ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadığı Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş verməmiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.

İki il yarım ərzində bütün planlarımız ardıcılıqla, təcridən həyata

keçdi və biz öz planlarımızın son addımındaydıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statüsü isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik laçın olan yere. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyallıq normal vətəndaşı olmaq, öz diqqətinə saxta dövlət atributlarını zibil yeşiyə atmaq, "parlament" buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözümlü göstəririk. Halbuki hər kəs ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadığı Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş verməmiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.

İki il yarım ərzində bütün planlarımız ardıcılıqla, təcridən həyata

bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-facto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərəhəddəri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərəhəddə orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransız polisləri, nə də başqaları, heç kim.

Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, vaqonlarda, çadır şəhərciklərində, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar.

Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataxanalar, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağır mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçında, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bildirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görürsünüz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.

Mən sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

Ardı 5-ci səh.

Prezident İlham Əliyevin Laçın rayonuna səfəri

nə qədər güclü olmasını bir daha göstərir

Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib

Əvvəl 4-cü səh.

Sonra dövlət başçısı Laçın şəhərinə qayıdan sakinlərlə evlərin açarlarını təqdim etdi.

Sakinlər dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Sakin Elbrus Sadıqov: Cənab Prezident, xoş gördük. Mən çoxdan arzulayırdım ki, Sizi qucaqlayım öpüm. Şükür Allaha arzuma çatdım. Çox sevinirəm. Allah Sizin canınızı sağ eləsin. Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin İsaq Musayev: Cənab Prezident, mən də Sizə həm "Çox sağ olun!" deyirəm, həm də Sizi təbrik edirəm. Sizə cəsarəti, hərbçilərimizə uzun ömür, sağlamlıq, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazılərimizə, əlillərimizə tezliklə sağalmalarını arzu edirəm. Sağ olun ki, bu günü bizə nəşib etdiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Elbrus Sadıqov: Cənab Prezident, 31 illik işğaldan sonra Sizi cənnətə çevirdiyiniz Laçın şəhərində salamlayır və "Xoş gəldiniz!" deyirəm. Biz 31 il bu həsrətlə yaşamışıq. Şükürlər olsun Allaha, qayıtmış torpağımıza. Axşam mən gələndə qürur hissi duydum, Laçın belə gözəlləşməsi, tez bir zamanda quruculuq işləri, abadlıq işləri Sizin sayonizdə görüldükdür və biz çox qürur hissi keçirik. Siz bizim torpağımızı qaytarmışınız, Siz bizə həyat bəxş etmişiniz. Mən bir ağsaqqal kimi Laçın ağsaqqalları və bütün laçınlıların adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Cənab Prezident, 44 günlük müharibə vaxtı biz Sizin bütün çıxışlarınızı, məlumatlarınızı izləyirdik. Şəhidlər verdik. Allah onlara rəhmət eləsin.

Prezident İlham Əliyev: Amin.

Elbrus Sadıqov: Allah qazılərimizə cəsarəti versin, xoşbəxtlik versin. Qısa zamanda torpaqlarımızı azad etdiniz, 50 milyonluq Azərbaycan xalqının başını uca etdiniz. Allah Sizi yar olsun. Sizə cəsarəti, xoşbəxtlik arzulayıram. Bu gün bizim üç gözəl bayramımız var - Müstəqillik Günü, bizim Laçın qayıdış günümüz və Türkiyədə prezident seçkiləri günü. Allaha dua edirik ki, bu gün bizim dostumuz, qardaşımız, arxamız, dayacağımız olan hamımızın sevimlisini prezident gö-rək. Allah ona da cəsarəti versin.

Prezident İlham Əliyev: Sağ olun.

Elbrus Sadıqov: Səbirsizliklə gözəl deyirik ki, bir yaxşı xəbər eşidək. İnşallah, eşidirik. Bir arzum da var idi. Şükür Allaha ki, onu da görmək nəşib oldu. Mən həmişə televiziya-da Sizi izləyirdim. Müharibə başa çatanda Sizi televiziya-dan öpdüm, minnətdarlığımı bildirdim. Allah Sizi başımızın üstündən öskik etməsin. Bu gün arzuma çatdım, mənə ən böyük arzum yerinə yetdi. Qayıtmış, həm sevinir, həm kədərlənirik. Əzizlərimizdən dünyadan köçənlər var, Sizin sayonizdə ruhları şad olacaq. Allah Sizi qorusun. Allah Sizi daim bizim Prezidentimiz eləsin. Arzu edirəm ki, siz 100 yaşınızı, bax, burada qeyd edə-siniz.

Sakin Əjdər Əhmədov: Cənab Prezident, Sizi doğma yurdumuzda, torpağımızda xoş gördük. Mən Sizi, Mehriban xanım Əliyevanı 28 May bayramı münasibətilə söməni-qəlb-dən təbrik edirəm. Çox təəssüf his-



si ilə qeyd etmək istəyirəm ki, bizim yaşlı nəsil, şəxson mənəm atam, anam bu gün burada iştirak edə bilmir. Bu gün burada olduğuma görə həm sevinliyəm, həm də kədərliyəm. Onlar burada iştirak et-

məsələr belə, biz bir övlad kimi, Laçınımızdayıq və Sizə bildirmək istəyirəm ki, bu gündən etibarən biz doğma yurdumuzda yaşayacağıq, yaradacağıq. Laçınımızın gözəlləşməsi üçün əlimizdən gələni

edəcəyik. Cənab Prezident, bu günü bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin Qadir Vəliyev: Hörmətli Prezident, cənab Ali Baş Komandan, Siz bizə 44 günlük müharibədə zəfər yaşatdınız. Allah şəhidlərimizə rəhmət eləsin, qazılərimizə cəsarəti versin. Sizin müdrik si-

yasetiniz nəticəsində biz laçınlıların 31 illik həsrətinə son qoyuldu. Sizi və ailə üzvlərinizi bu münasibətlə bütün laçınlıların adından təbrik edirəm. Sizə uzun ömür və cəsarəti arzulayıram.

Prezident İlham Əliyev: Sağ olun, bir daha bayramınız mübarək olsun.

* * *

Sonra xatirə şəkilləri çəkdirildi.



Prezident İlham Əliyevin Laçın rayonuna səfəri

Laçın şəhərinin yeni siması müstəqilliyimizin Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə Baş planda nəzərdə tutulan tədbirlər və plana əsasən görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişində Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsvaçerinin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanıb.

Şirkətin həmtəsisçisi və tərəfdaşı Dünya Kovari-Bingeli bildirdi ki, Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbədicə regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Beynəlxalq hava limanının yaxınlığında, beynəlxalq və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla çoxşaxəli inkişaf istiqamətlərinə malik olacaq. Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənmək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.

Diqqətə çatdırıldı ki, Baş planın konseptual əsasını "Təbiətə vəhdətə olan şəhər" yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi, yaşıl enerji mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada açılanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl



təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək.

Qeyd olundu ki, Baş plan layihəsində təbii yaşılıqlarla əhatələnmiş şəhər tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma əra-

zində həyətəyən sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial

Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırılacaq mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırılacaq mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırılacaq mədəniyyət və turizm obyektləri də yaradılacaq.



nin yaxın məsafədə olması və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Əhalinin məşğulluğunun təşkili rayonun tarixi önəmlərinə

əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Xatırladaq ki, ərazinin coğrafi

yerləşməsinə, quruluşuna uyğun olaraq yerli önəmlərə, müasir yanaşmalara əsaslanan və Laçın şəhərinin özünəməxsus simasının formalaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata keçiriləcək.

Laçında İşğal və Zəfər Muzeyi Kompleksinin təmali qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təmali qoyulması mərasimində iştirak edib.

Azərbaycanın otuzillik ərmoni işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerləyeksən edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlət başçısına kompleksdə görülməli işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunda qurulacaq kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət



olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir. Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı

dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir.

Muzeyin binası özəmətli və estetik gözəlliyi ilə fərqlənən memarlıq quruluşuna malikdir. Belə ki, binanın təpənin yamacına doğru uzanması sa-

bitlik və dayanıqlılığını ifadə edir. Rəmzi olaraq binanın quruluşu torpaqdan güc alaraq səmaya doğru yüksəlişi təəcəssüm etdirir. Binanın qismən yerin alt hissəsinə keçən maili forması sayəsində muzeyin ümumi daxili sahəsi 2400 kvadratmetr təşkil edir.

Muzeyin interyeri hər tərəfdən rahat giriş imkanı yaratmaq və ətrafdakı parkla inteqrasiyanı təmin etmək üçün xüsusi formada dizayn olunub. Ərazinin relyefi ilə əhəng yaranan tikilinin dam hissəsində həm binanın daxilindən lift vasitəsilə, həm də Memorial

Parkdan keçid imkanı olan iki panoramalı terras yerləşəcək. Beş mərtəbədən ibarət olacaq muzeyin birinci mərtəbəsində bilet satış mərkəzinin yerləşdiyi geniş foyenin və inzibati otaqların yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə İşğal Muzeyi, üçüncü mərtəbədə kafe, dördüncü mərtəbədə isə Zəfər Muzeyi yaradılacaq. Sonuncu - beşinci mərtəbədə istirahət zalı və kitab mağazasından ibarət olan və yuxarı hissədən binaya girişi təmin edən foye yerləşəcək.

İşğal və Zəfər muzeylərinin yerləşdiyi mərtəbələrdə



muzeylərin tematikasını əks etdirən bəddi instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtəlif məzmunlu sərgilər təşkil ediləcək.

Kompleksin ərazisində şəhərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq. Memorial Parka daxil olan dağıntılar bəddi instalyasiyalarla zənginləşdirilərək açıq səma altında muzeyə çevriləcək.

Dövlət başçısı Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin təmali qoydu.

Qeyd edək ki, muzey kompleksini Azərbaycan xalqının tarixi adalatın və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsinə dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Prezident İlham Əliyevin Laçın rayonuna səfəri

nə qədər güclü olmasını bir daha göstərir

Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub



Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.

Bildirildi ki, layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissə-

sində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləş-

məsi ərazinin relyefi, demografik tələbləri, sosial, məişət və sanitariya xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb. Diqqətə çatdırıldı ki, yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı

180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb. Məlumat verildi ki, ərazidəki idman sağlamlıq mərkəzinə müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə

birlikdə işə obyektleri, inzibati və digər köməkçi sahələr yaradılacaq. Eyni zamanda yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq öylənə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur.

Dövlət başçısı yaşayış məhəlləsinin təməlini qoydu. * * * Prezident İlham Əliyev həmçinin son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış oldu. Qeyd edək ki, ölkəmizin hər bir guşəsində

yaradılan, ön müasir avadanlıqla təchiz edilən bu cür idman infrastrukturunu gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqla yanaşı, əhalinin sağlam həyat tərzi keçirməsinə də hərtərəfli töhfə verir.

Laçın rayonunda Şərqi Qafqaz turları və şahin quşları təbiətə, müxtəlif növ balıqlar Həkəri çayına buraxılıb

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılqanlı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə ölkə ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində rayonun ərazisinə boyunlarına xüsusi sənəklənmiş Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxıldı.

Məlumat verildi ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında yaşasalar da, sonradan həmin ərazidə nəslin tükenib.

Həmçinin qeyd olundu ki, adı "Qırmızı kitab"a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib. Bundan əvvəl də 200-dək şahin quşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Proqramı çərçivəsində ölkə-



kəminin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xızı, Siyazan və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılıb.

Dövlət başçısına xatirə hədiyyəsi təqdim olundu.

Bildirildi ki, Laçın rayonu işğaldan azad olunduqdan sonra 2022-ci il sentyabrın 5-8-də rayon ərazisində monitoring aparılıb. Monitoring zamanı Laçın şəhəri ərazisində 10 müxtəlif yerdə ümumilikdə 13 hektar yaşillıq sahəsi-

nin, Laçın yolu adlandırılan ərazidə isə 448,8 hektar meşə sahəsinin yandırılması faktı müəyyən edilib. Yaşillıq sahəsinin yandırılması nəticəsində müxtəlif növ 7135 ağacın, sıx örtüklü meşə sahəsinin məhv edildiyi aşkarlanıb.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılqanlı forelin Həkəri çayına buraxılması mərasimində də iştirak etdi.

Dövlət başçısına nadir və həssas növlərin artırılması və populyasiyalarının bərpası istiqamətində otuz ildən sonra ilk dəfə Qarabağda və Şərqi Zəngəzurdə fauna və flora növlərinin tədqiqi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "Qırmızı kitab"ın üçüncü nəşri ilə bağlı görülmüş işlər və perspektivlər barədə məlumat verildi.

Qeyd olundu ki, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə fau-

na növlərindən 33 baş ceyran öz tarixi areallarına qaytarılıb. Otuz ilə yaxın işğal dövründə ekoloji tarazlığın pozulması, regiona xas növlərin yaşama yerlərinin fraqmentləşməsi kimi mənfi halların aradan qaldırılması üçün təbii bərpa prosesinə dəstək tədbirləri davam etdiriləcək.

Bildirildi ki, işğal dövründə tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitoring şəbəkəsi yenidən qurulacaq

modernləşdirilib. Ərazidən axan əsas çaylar üzərində 11 avtomat hidroloji, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji, Zəngilan rayonundakı "ağıllı kənd" ərazisində avtomat aqrometeoroloji, həmçinin transsərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanması məqsədilə avtomat radioekoloji stansiyalar quraşdırılıb.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə formalaşan bərk


məişət tullantılarının idarə olunması istiqamətində görülən işlər barədə də məlumat verildi. Bu ərazilərdə tullantıların müasir standartlara uyğun idarə olunması üçün xüsusi təyinatlı texnika və avadanlıqların alındığı və Regional Stratejiyanın hazırlandığı diqqətə çatdırıldı.

Sonra Prezident İlham Əliyev istirahət üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış oldu.

İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri

Tarixi səfər

Rəsmi qarşılanma mərasimi



Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərfinə fəxri qarovul dəstəsi düzülüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyev

və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verdi. Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İsrail Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyətinin

üzvləri İsrail Prezidenti İsxak Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İsxak Hersoqun qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirildilər.

Azərbaycan və İsrail prezidentlərinin təkbətək görüşü olub



Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin

müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. İsxak Hersoqun ölkəmizdə səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü



Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Cənab Prezident, hörmətli nümayəndə heyətinin üzvləri, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul etmək imkanına malik olduğumuza görə çox şadıq. Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük tökan verəcək. Elə indicə cənab Prezidentlə ikitərəfli gündəliyimiz və regional məsələlərlə bağ-

lı çox yaxşı müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərinin iştirakı ilə görüşdə, bu gün və sabah davam edəcək səfəriniz çərçivəsində tomaslarda genişdiapazonlu məsələlər müzakirə olunacaq. Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz Sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik. Dəvətəmi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, ölkəmizdə yaxşı vaxt keçirəcəksiniz. Sizə Azor-

baycanda yaxşı vaxt keçirməyi arzulayıram.

* * *

İsrail Prezidenti İsxak Hersoq çıxış edərkən dedi:

- Çox sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf və məmnunluq hissi duyuram. Biz buraya açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik. Ən əsas odur ki, siz mərhum atanızı yetişdirən millətsiniz, sonra isə Siz onun yolunu davam etdirərək elə bir heyətamiz ölkə yaratmışınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib. İsrailə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahələrin

də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın keyfinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk. Buna görə çox sağ olun. Əlbəttə ki, cənab Prezident, mən qarşılıq göstərərək Sizi İsraildə qəbul etməyi səbirsizliklə gözləyirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.



İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan rəsmi səfəri

Tarixi səfər

Azərbaycan ilə İsrail arasında səhiyyə və tibb elmi sahələrində Əməkdaşlıq Planı imzalanıb



Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı" imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzaladılar.

Azərbaycan və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı



- Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, ölkəmizə xoş gəlmisiniz. Sizi Azərbaycanda qəbul etmək imkanına malik olduğuma görə çox şadam. Sizin səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələrimizə daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəyimiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsinə şəxsləndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha əlaqələndirilmiş ticarət dövriyyəyimiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığın nümayiş etdirir.

Bu gün müzakirələr zamanı biz həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsinə də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.

Biz həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xə-

bərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik.

Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sifir deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümlü təhlükədən qorumaq üçün mühüm amil olacaq.

Təhdidlərdən danışıqdan həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığın mömnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Bu gün biz həmçinin qarşılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilməlidir və bunun təkə mövsümü əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlərboyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və

ərazi bütövlüyümüzü uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkə Azərbaycanın uğurlu inkişafı, mədəniyyət, yəhudi və dostluq üçün yox, eyni zamanda bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqi, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlərboyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaş var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.

Bizim gündəliyimiz həqiqətən də genişdir. Mətbuat konfransı üçün vaxtımız məhduddur, əks halda ikitərəfli əməkdaşlığımızın geniş gündəliyi haqqında saatlar ərzində danışırdıq. Əlbəttə ki, nümayəndə heyətlərinin üzvləri bu gün və sabah daha sıx qarşılıqlı əlaqədə olacaqlar.

Yekunda mən bir daha cənab Prezidentə dəvətimi qəbul etdiyinə və Azərbaycan rəsmi səfərlə ziyarət etdiyinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Ona və İsrail xalqına sülh, uğur və çiçəklənmə, Azərbaycanda yaxşı vaxt keçirməyi arzu etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, cənab Prezident.

Sonra İsrail Prezidenti bəyanatla çıxış etdi.

Prezident İsxak Hersoqun bəyanatı



- Təşəkkür edirəm, cənab Prezident.

Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur. Bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.

Cənab Prezident, qonaqpərvərliyinizə, dövlətinizə görə təşəkkür edirəm. Mən bunun qarşılığında Sizi və birinci xanımı İsrailə dövlət səfərinə dəvət etmək istəyirdim. Bu, əsas mərhələ məşhur atanız tərəfindən qoyulmuş və illər ərzində inkişaf etmiş heyratəmiz əlaqələrimizin ifadəsi olar. Prezident Əliyev, dövlətinizi qurub və Siz son bir neçə ildə onu genişləndirərək inkişaf etdirmisiniz.

Bizim əlaqələrimizin dərin kökləri var. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlməmiş, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi,



dostcasına dialoq, bizim arzulaya və nümayiş etdiyi biləcəyimiz bir baxışdır.

Sifir deyil ki, ölkəmiz əhəli-sinin əksəriyyəti şilər olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasında sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimiz və irəli gedə biləcəyimiz nümunəsidir. İndicə səhiyyə nazirlərimiz arasında şahidi olduğumuz mərasim, cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, əməkdaşlıq üçün nə qədər məsələ və sahənin olmasının daha bir nümunəsi və təcəssümdür.

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm. Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqi təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərinləndirən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox sahələr-

də əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik.

Mən bu möhtəşəm an üçün Sizə səmimi-qəlbədən minnətdarlığımı bildirmək istəyirəm. Biz İsrailin müstəqilliyinin 75 illiyini, eyni zamanda dövlətlərimiz arasında çox güclü əlaqələrimizin 30 illiyini qeyd edirik. Əminəm ki, mənim və nümayəndə heyətimin bu səfəri əlaqələrimizin daha da inkişafı baxımından bir mərhələ olacaq. Təşəkkür edirəm, bizim dediyimiz kimi, şalom, cənab Prezident.

İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri

Tarixi səfər

Ali qonağın şərəfinə

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın adından İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və birinci xanımı Mixal Hersoqun şərəfinə rəsmi laçq verilib.



Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar



Mayın 30-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və İsrail Dövlətinin birinci xanımı Mixal Hersoq Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı kompleks və Qala köndünün qədim tarixi barədə məlumat verilib.

Bildirilib ki, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə

burada açıq səma altında ilk Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksinin ərazisində ölkəmizə, xüsusilə də Qala köndünə və Abşeron yarımadasına xas arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub.

Muzey kompleksində qədim yaşayış məskənləri, kuraqlar, digər memarlıq abidələri ilkin görkəmində olduğu kimi nümayiş etdirilir. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim evlər və məişətdə istifadə olu-

nan əşyalar daha çox diqqət çəkir.

Qonağa Azərbaycanın ənənəvi sənət növləri olan duluculuq, dəmirçilik, xalçaçılıq və ipəkçilik barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, keçmişdə Qala köndündə bir sıra sənət sahələri inkişaf edib. Bu ərazidə arxeoloji qazıntılar zamanı aşkar edilən saxsı məmulatlar da bədii cəhətdən çox maraqlıdır.

Kompleksdəki toy evi diqqəti xüsusilə cəlb edib. Xalça və döşəklərlə bəzədilmiş bu geniş otağın hər iki tərəfində qapının olması evin havasının təmizliyinə və sərinliyinə imkan yaradır.

Muzey kompleksindəki tarixi evi haqqında məlumat verildikdən sonra bildirilib ki, bu ev köndün ilk ikimərtəbəli evlərindən biridir. Burada çörəkçilik adət-ənənəsi ilə də tanışlıq olub. Diqqətə çatdırılıb ki, Qala köndünün sakinləri qədim zamanlardan heyvandarlıqla da məşğul olublar. Qala köndündə taxılçılığın çox geniş inkişaf etdiyi barədə məlumat verilib, əl dəyirmanı vasitəsilə unun hazırlanması prosesi nümayiş olundu.

"Tullantıdan sənətə" muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, bu mədəniyyət ocağı 2015-ci ildə Heydər Əli-

yev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər" ASC tərəfindən yaradılıb. Burada nümayiş olunan əsərlər insanların lazımsız hesab etdikləri tullantılardan hazırlanıb. Muzeydə müxtəlif ölkələrdən Azərbaycana dəvət olunmuş sənətkarlar tərəfindən tullantılardan yaradılmış əsərlər sərgilənir.

Komplekslə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İsrailin birinci xanımı Mixal Hersoq çay süfrəsi arxasında söhbət etdilər.

İsrail Prezidenti İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib



Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, İsrail Prezidenti Ulu Öndərin məzarını öünə öklil qoydu.



Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.

Şəhidlərin xatirəsinə ehtiram

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti "Əbədi məşəl" abidəsinin önünə öklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsrailin və Azərbaycanın Dövlət himnləri səsləndirildi.



Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İsrail Prezidentinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.



İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan rəsmi səfəri

Tarixi səfər

İsrail Dövlətinin Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Heydər Əliyev Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərinindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq ələmdə təbliğinə xidmət edir.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi İsrail



Dövlətinin Prezidentində böyük maraq doğurub.

Daha sonra Prezident xatirə kitabına ürok sözlərini yazıb.

Qonaqlar "Azərbaycan inciləri" sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükenməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

"Mini Azərbaycan" sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.

Sonra İsrail Dövlətinin Prezidenti və xanımı "Azərbaycan xalçası - ilmlərin rəqsi" adlı xalça kolleksiyası ilə tanış olublar. Ali qonağa "Azərbaycan xalçası - ilmlərin rəqsi" adlı kitabı hədiyyə edilib.



Bakıda İsrailin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Mayın 30-da Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq, birinci xanım Mixal Hersoq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, dövlət və hökumət nümayəndələri, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirildi. İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirdi ki, İsrail və Azərbaycan rəhbərlərinin sözləri nəticəsində ölkələrimiz arasında dostluq münasibətləri inkişaf edir, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşir.

Sonra çıxış edən İsrail Prezidenti İsxak Hersoq qeyd etdi ki, bu il İsrail öz müstəqilliyinin 75-ci ildönümünü qeyd edir. Eyni zamanda, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. İki ölkənin müstəqillik günləri bir-birinə yaxın tarixlərdə qeyd olunur. Ölkələrimiz arasındakı sıx əlaqələr yalnız qarşılıqlı marağa deyil, hər şeydən əvvəl ortaq dəyərlərə əsaslanır.

İsrailin və Azərbaycanın davamlı tərəqqi və inkişaf yolu ilə irəlilədiyini vurğulayan Prezident İsxak Hersoq deyib ki, xalqlarımız arasındakı əlaqələrin qədim tarixi var. Yəhudilər üçün Azərbaycan təhlükəsiz məkandır, onlar burada inkişaf edib, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər yalnız öz icmaları çərçivəsində deyil, Azərbaycanın zəngin siyasi və mədəni mühitində də tərəqqi tapıblar. Bu, kiçik məsələ deyil. Dinlərarası əməkdaşlıq və xalqlarası tolerantlıq, qarşılıqlı hörmət hər iki ölkənin üstünlük verdiyi dəyərdir. Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması əlaqələrimizin yeni müstəqillik inkişafına kömək edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İsrail Dövlətinin milli bayramı - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdırıb. Bildirib ki, İsrail Dövlətinin milli bayramının Ulu Öndərin adını daşıyan Mərkəzdə təntənəli şəkildə qeyd edilməsi olduqca əlamətdar bir haldır. Azərbaycan-İsrail əlaqələrinin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu uğurla davam etdirir. Müstəqilliyinin 75 ili ərzində böyük inkişaf yolu keçən İsrail Dövlətinin öldü etdiyi nailiyyətlər ölkəmizdə böyük rəğbətə izlənilir. Bu, təsadüfi deyil. Çünki Azərbaycanla İsraili qarşılıqlı



hörmət və etimada əsaslanan əsl dostluq münasibətləri birleşdirir.

Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30-cu ilinin tamam olduğunu xatırladan Sahibə Qafarova xalqlarımız arasındakı əlaqələrin daha dərin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb.

Sonra İsrail Prezidentinə Azərbaycan xalçası hədiyyə olundu.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdi.



Azərbaycan dünyanın mötəbər idman yarışlarına uğurla evsahibliyi edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Ser Mianq Nqni qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırdı.

Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önemi vurğulandı.

Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd etdi ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışları taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi mənə daşdığını vurğuladı.

Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini dedi.

Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının

göstərdiyi qeyd olundu, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla evsahibliyi etməsinin əhəmiyyəti bildirildi.

Dövlət başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini dedi, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğuladı.

Görüşdə ölkəmizdə taekvondoya olan marağ qeyd edildi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlandı.

İlham Əliyev və Mehriban Əliyeva Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimində iştirak ediblər

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.

Taekvondo üzrə dünya çempionatının açılışını izləmək üçün dövlətimizin başçısı və birinci xanım "Baku Crystal Hall"a gəldilər.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşdülər.

Çunqvon Çu birinci xanım Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmə və sertifikatını təqdim etdi.

Dövlətimizin başçısı və birinci xanım Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət etdilər.

Sonra taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirildi.

Açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı oldu.

Sonra Dünya Taekvondo Federasiyasının himninin socaları altında qurumun bayrağı səhnəyə gətirildi.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra hakimlər, idmançılar və məşqçilərin andıçmə mərasimi oldu. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsipinə və ideallarına riayət edilməsinin ən yüksək prioritet olduğunu bir daha xatırladı.

Mərasimdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıda olmağdan və dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. Pandemiyaadan sonra taekvondo yarışlarının keçirilməsinin önəmini xüsusi vurğulayan Çunqvon Çu dedi: "Bakıya - taekvondonun evinə qayıtmaq çox xoşdur. Bakını taekvondonun evi adlandırmaq ona görədir ki, uzun illər ərzində Azərbaycanda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Azərbaycan həmçinin parataekvondonun yarandığı ölkədir. Sonralar parataekvondo daha da populyarlaşaraq Paralimpiya Oyunlarının proqramına salınıb".

Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində taekvondonun ölkəmizdə geniş populyarlıq qazandığını vurğulayan Çunqvon Çu bildirdi ki, bu diqqət nəticəsində illər ərzində Azərbaycan taekvondoçuları müxtəlif yarışlarda medallar qazanıblar. Prezident İlham Əliyevin Dünya Taekvondosunun 6-cı dan Fəxri Qara kəmə və sertifikatı ilə təltif olunduğunu xatırladan Çunqvon Çu Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da 8-ci dan Fəxri Qara kəmə və sertifikatı ilə təltif edilməsindən məmnunluğunu ifadə etdi. O, Bakıda keçirilən 26-cı dünya çempionatının tarixdə uğurlu və mötəbər tədbir kimi qalacağına ümidvar olduğunu bildirdi.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomüraciətində 50 il əvvəl 17 üzv assosiasiya ilə fəaliyyətə başlayan Dünya Taekvondo Federasiyasının hazırda 213 üzvü əhatə edərək dünyanın ən böyük idman federasiyalarından birinə çevrildiyini dedi.

Ardı 13-cü səh.



Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələri böyük tarixə malikdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fəvqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə tökan verdiyini vurğuladı.

Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tari-

xə malik olduğunu qeyd etdi, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirdi. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşdığını dedi.

Dövlət başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımaların həcmiminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək, nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu dedi və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcmiminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğuladı.

Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tari-

rından da istifadə olunmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən neqlə olunmasının əhəmiyyətini vurğuladı və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini dedi. Dövlətimizin başçısı səfərə fəaliyyətində uğurlar arzuladı.

Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildiren Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd etdi.


Səfir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək, Müstəqillik Günü münasibətilə dövlətimizin baş-

çısını və Azərbaycan xalqını təbrik etdi.

Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticarət sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirdi. Bu xüsusda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd etdi.

Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulandı.

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Baş naziri Rişi Sunakin məktubunu dövlətimizin başçısına təq-

dim etdi. Prezident İlham Əliyev məktuba görə minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd olundu, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunuldu, uzun illər Azərbaycan ilə bə qarşısında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu xüsusda "Cənub qaz dəhlizi"nin icrasının önəmi qeyd edildi.

Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulandı.

Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqlarının qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olundu.



İlham Əliyev və Mehriban Əliyeva Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimində iştirak ediblər



Əvvəlki 12-ci sah.

Taekvondonun 2000-ci ildən Olimpiya idman növü olduğunu vurğulayan T.Bax qurumun ötən müddətdə Çunqvon Çunun rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək, həm taekvondonu, həm də idman dəyərlərini müvəffəqiyyətlə təbliğ etdiyini bildirdi. O, Taekvondo Humanitar Fondunun da dünyada qaçqınların idmana cəlb olunmasında mühüm rol oynadığını dedi, federasiyanın Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırdı.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti **Kəmaləddin Heydərov** çıxışında taekvondoçularımızın mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışları, iradə və əzmkarlıqları ilə zirvələri fəth etdiklərini vurğuladı. Qeyd etdi ki, məhz bunun nəticəsində taekvondo respublikamızda geniş populyarlıq qazanıb və gənclərimizdə idmanın bu növünə dərin maraq yaranıb.

K.Heydərov 100 illik yubileyinin geniş qeyd olunduğu Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə idmana daim yüksək diqqət və qayğı göstərdiyini xatırlatdı.

Bildirdi ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa olunub. Hazırda Azərbaycan beynəlxalq idman aləmində nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycanda irimiqyaslı yarışların təşkilinin artıq önəmə çevrildiyini, ölkəmizin dünya, Avropa çempionatlarına, I Avropa və IV İslam Həmrəyliyi oyunlarına uğurla evsahibliyi etdiyini vurğulayan federasiya prezidenti dünya çempionatının təşkilini və Dünya Taekvondosunun 50 illiyinin qeyd olunmasını Azərbaycana həvalə etdiyi üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. O, həm iştirakçı ölkələrin, həm də idmançıların sayına görə rekord göstəricinin qeydə alındığı bu çempionatın Bakıda keçirilməsinin taekvondonun Azərbaycanda təbliği işinə böyük tökan verəcəyini dedi.

Sonra Azərbaycanın gənclər və idman naziri **Fərid Qayıbov** taekvondo üzrə 26-cı dünya çempionatını açıq elan etdi.

Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ümummilli Li-

derin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına diqqət və qayğısını əks etdirən film nümayiş olundu.

Dünya çempionatının açılış mərasimi bədii hissə ilə davam etdi.

* * *

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat "Öz gücünü alovlandır" şüarı altında təşkil olunub. İyunun 4-dək "Baku Crystal Hall"da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reyting xalı əlavə edəcək.

Milli komandamız çempionata Səyyad Dadaşov (58 kq), Qaşım Maqomedov (58 kq), Xanoqlan Korimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Mətinə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərxan Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovadan (67 kq) ibarət heyətə qatılıb.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xatırladaq ki, Bakının yarış evsahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsviçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-pri, Olimpiyaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla evsahibliyi etməsinə nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunur. Eyni zamanda Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanistan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına evsahibliyi edən yeddinci ölkədir.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!
İsrail Dövləti və vətəndaşları adından Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizin müdrik rəhbərliyinizlə müasir Azərbaycan güclü, firavan dövlətə çevrilib və bütün regionda uğurlu iqtisadi inkişafın nümunəsi, sabitliyin sütunu hesab olunur. Bu il biz ölkəmizin arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. İsrail ilə Azərbaycanın strateji müttəfiqliyi və tərəfdaşlığı illər ərzində daha da güclənmiş, ölkəmiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanmışdır. Azərbaycan Respublikasının İsrail Dövlətində səfirlik açmaq barədə Sizin müdrik qərarınız məni sevindirmişdir. Səfirliyin açılması Sizin atanız, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin bütün dünyada qeyd olunduğu ilə

təsədüf edib. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmiz arasındakı dostluğun və strateji tərəfdaşlığın əsasını qoymuşdur. Güzəllik barədə, onun tarixi və mədəniyyəti, Nizami Gəncəvinin poeziyası, Azərbaycanın təbiəti və gözəli yerləri, xalqımızın istiqanlılığı və qonaqpərvərliyi haqqında çox ehtisam. Buna görə də həyat yoldaşım Mixel və mən gözəl ölkənizə səfəri, Zati-alinizlə, həmçinin birinci xanım Mehriban Əliyevə ilə görüşümüzü səbirsizliklə gözləyirik. Azərbaycanın bu mötəbər bayramı münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi Sizdən bir daha xahiş edirəm. Cənab Prezident, bu fürsətdən istifadə edərək Sizə cəsarət və xoşbəxtlik, Azərbaycan xalqına isə rifah arzulayıram.

Hörmətlə,

İsraik HERSOQ,
İsrail Dövlətinin Prezidenti

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb

Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenicən qələbə qazanması münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının böyük inkişaf yolu keçdiyi və bunun təzahürü



olaraq qardaş Türkiyə xalqının ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini və

xidmətlərini yüksək qiymətləndirdiyi, bu seçkilərdə də ona etimad göstərdiyi vurğulanıb.

Milli iradənin və demokratiyanın təntənəsi olan bu səsvermənin nəticələrinin Azərbaycanda da böyük sevinc və coşqu ilə qarşılandığı diqqətə çatdırılıb.

Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsaslanan və dövlətlərimizin başçıların rəhbərliyi ilə bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatmış Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və hər iki ölkənin xalqlarının rifahına xidmət göstərəcəyinə əminlik ifadə olunub.

Daxili işlər naziri qüsursuz xidmətlərinə görə Zemfira Meftahətdinovanı mükafatlandırılıb

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinova ilə görüşüb.

DİN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yolaşılma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə



borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in "Fəxri fərman"ını Z.Meftahətdinovaya təqdim edib.

Bundan sonra Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.

Azərbaycanla Böyük Britaniya arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ilə "Bakı Enerji Həftəsi" çərçivəsində ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson arasında görüş olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya çərçivəsində və təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. "Yaşıl enerji" və enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılmasını və konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsini vacibliyi vurğulanıb. "Yaşıl enerji"nin maliyyələşməsi üzrə Azərbaycan-Böyük Britaniya əməkdaşlıq perspektivləri nəzərdə keçirilib.

Sonra energetika naziri Pərviz Şahbazov Azərbaycanda enerji sahəsində iqtisadi imkanlar haqqında məlumatlılığın artırılması məqsədilə Enerji Səmayeləri Şurası ilə birgə keçirilən "Baku connect" adlı tədbirdə iştirak edib.



Nazir çıxışında ölkəmizdə enerji sahəsində aparılan islahatlar, həyata keçirilən enerji layihələri, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, "yaşıl enerji"nin istehsalı və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətlərindən bəhs edib. Böyük Britaniya ilə global əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğu, bu illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığı bildirilib. Bu xüsusda işğaldan azad olunmuş ərazilərdə bp şirkəti ilə günəş enerjisi layihəsinin icrası diqqətə çatdırılıb. Bildiri-

lib ki, Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ilin may ayında imzalanmış Anlaşma Memorandumu enerji keçidi və dekarbonizasiya üzrə əməkdaşlığımıza töhfə verir. Bu istiqamətdə bp ilə əməkdaşlığımız da təqdirdə layiqdir.

Əllidən çox şirkətin təmsil olunduğu tədbir "Azərbaycanın enerji bazarına baxış və layihə imkanları", "Azərbaycanda biznes" və "Azərbaycan enerji keçidini necə qəbul edirik" adlı üç sessiyada müzakirələrə davam etdirilib.

Azərbaycan Respublikası 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib

Mayın 30-da UNESCO-nun mənzil-qorqarında "Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə götürülməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasına tərəf ölkələrin 7-ci sessiyası öz işinə başlayıb. Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiya

zamani Konvensiyanın Yardımçı Komitəsinə İkinci Seçki Qrupundan (Şərqi Avropa və Mərkəzi Asiya) olduqca rəqəbatlı şəraitdə keçirilmiş seçkilər çərçivəsində Azərbaycan ən yüksək səs toplayaraq Konvensiyanın Yardımçı Komitəsinə üzv seçilib.

Seçkilərdə 1970-ci il Konvensiyasına tərəf 125 ölkə iştirak edib və onlardan 112 dövlət Azərbaycanın lehinə səs verib.



Xarici İşlər Nazirliyi Azərbaycanın namizədliyini dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edir.



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbədən təbriklərimi yetirir, rifah və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

**FİLİP,
Belçikalıların Kralı**



Zati-aliləri cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrinin yüksək qiymətləndirir və birgə İslam fəaliyyətinin təşviqi məqsədi daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında dəstəyini bundan sonra da əsirgəməyəcək.

Zati-aliləri cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul edin.

**Hüseyn Brahim TAHA,
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi**



Möhtərəm Prezident!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və xalqınızı səmimi-qəlbədən təbrik edirəm.

İslam Respublikasının qonşuluq siyasətində Azərbaycan Respublikasının özünəməxsus yeri vardır. Ölkələrimizin müsəlman xalqlarının birgə tarixi və onların arasında mövcud olan qırılmaz dini və mədəni bağları iki ölkənin münasibətlərinin inkişafı üçün çox dəyərli bir sərmayə hesab olunur. Bu çərçivədə İslam Respublikası hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişdir.

Ölkələrimizin çox geniş potensiallarının mövcud olduğunu nəzərə alaraq ümid edirəm ki, xalqlarımızın qarşılıqlı mənafeyinə uyğun şəkildə ikitərəfli əməkdaşlığımızın və münasibətlərimizin daha da genişlənməsinə şahid olacağıq.

Allah-taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə başucalıq və xoş günlər arzulayıram.

Hörmətlə,

**Seyid İbrahim RƏİSİ,
İslam Respublikasının Prezidenti**



Zati-aliləri!

Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

**Sauli NİINİSTÖ,
Finlandiya Respublikasının Prezidenti**



Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Məhdvli hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Hörmətlə,

**İbrahim Məhəmməd SOLİH,
Məhdvli Respublikasının Prezidenti**



Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından təbrik edirəm.

Fürsətdən istifadə edərək əminliyimi bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da genişlənməyə və inkişaf etməyə davam edəcəkdir.

Sizə ölkənizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

**Kim Çen İN,
Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri**



Zati-aliləri!

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü kimi ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin, eləcə də onun bütün vətəndaşlarının firavanlığı üçün ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında dostluq xarakteri daşıyan əməkdaşlıqdan məmnun olduğumu xüsusi vurğulayıram. Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin qarşılıqlı marağ doğuran bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı və dərin ehtiramımı ifadə edirəm.

Hörmətlə,

**Denis BEÇİROVIÇ,
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü**



Hörmətli cənab Prezident!

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş Katibliyi, Türkdillil Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbədən təbrik edirəm.

Müstəqilliyinin 105-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası Zati-alinizin müdrik və uzaqgörən siyasəti nəticəsində siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər qazanaraq regionda sülhün və əmin-amanlığın bərqərar olmasını təmin edib.

TÜRKSOY Zati-alinizin təşkilat dəstəyini, ümumtürk mədəniyyətinin təbliğində rolunu, eləcə də Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Bu il 30 illik yubileyini qeyd edən TÜRKSOY ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli mədəni əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə və Azərbaycanın zəngin mədəni irsinin bundan sonra da təşkilatın beynəlxalq layihələrində layiqincə təbliğ olunacağına əmin ola bilərsiniz.

Bu xoş fürsətdən istifadə edərək Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

Dərin hörmət və ehtiramla,

**Sultan RAEV,
TÜRKSOY-un Baş katibi**



Hörmətli İlham Heydər oğlu!

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizə Azərbaycan xalqının rifahı naminə ali dövlət vəzifənizdə uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istəyirəm ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan fəaliyyətə göstərdiyiniz diqqət və dəstək bundan sonra da dövlətlərimizin təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi ilə bağlı məsələlərin uğurlu həllinə öz töhfəsini verəcək.

Hörmətlə,

**Sergey NARIŞKİN,
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru**



Möhtərəm cənab Prezident!

MDB iştirakçısı olan dövlətlərin Parlamentlararası Assambleya Şurasının Katibliyi adından Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul edin.

Azərbaycan suveren inkişaf illəri ərzində dövlətçiliyin möhkəmləndirilməsi işində, ictimai, siyasi və iqtisadi həyatın bütün sahələrində dərin islahatların həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib, həmçinin beynəlxalq arenada öz mövqelərini möhkəmləndirib.

Möhtərəm cənab Prezident, Sizə Azərbaycan Respublikasının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

**Dmitri KOBİTSKİ,
MDB Parlamentlararası Assambleya Şurasının Baş katibi,**

**Aydın CƏFƏROV,
MDB Parlamentlararası Assambleya Şurasının Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlararası Assambleyasında səlahiyyətli nümayəndəsi**



Zati-aliləri!

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fürsətdən istifadə edərək Azərbaycana sülh, rifah, tərəqqi, yeni-yeni nailiyyətlər arzulayıram.

Sizi əmin edirəm ki, "Mir" Dövlətlərarası Teleradio Şirkəti bundan sonra da respublikanın höyatını və ölkədə baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaqdır.

Hörmətlə,

**Radik BATIRŞİN,
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri**

Azərbaycan Respublikası Milli Məclisinin Aparatında 2023-cü ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Vəzifəli şəxs	Qəbul günü
Əli Məhəmməd oğlu HÜSEYNLİ Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri	1
Adil Abış oğlu ƏLİYEV Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - Gənclər və idman komitəsinin sədri	7
Fəzail Feyruz oğlu İBRAHİMLİ Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini - İctimai birliklər və dini qurumlar komitəsinin sədri	5
Ziyafət Abbas oğlu ƏSGƏROV Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri	19
Zahid Məhərrəm oğlu ORUC Milli Məclisin İnsan hüquqları komitəsinin sədri	22
Sadiq Haqverdi oğlu QURBANOV Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri	6
Tahir Famil oğlu MİRKİŞİLİ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri	5
Tahir Musa oğlu RZAYEV Milli Məclisin Aqrar siyasət komitəsinin sədri	16
Musa İsa oğlu QULİYEV Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri	12
Əhliman Tapdıq oğlu ƏMİRASLANOV Milli Məclisin Səhiyyə komitəsinin sədri	14
Hicran Kamran qızı HÜSEYNOVA Milli Məclisin Elm və uşaq məsələləri komitəsinin sədri	21
Siyavuş Dünyamalı oğlu NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri	19
Bəxtiyar Həmzə oğlu ƏLİYEV Milli Məclisin Elm və təhsil komitəsinin sədri	9
Qənirə Ələsgər qızı PAŞAYEVA Milli Məclisin Mədəniyyət komitəsinin sədri	8
Səməd İsmayıl oğlu SEYİDOV Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri	20
Eldar Rza oğlu İBRAHİMOV Milli Məclisin İntizam komissiyasının sədri	13
Fərid Famil oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri	2
Firudin Süleyman oğlu HACIYEV Azərbaycan Respublikası Milli Məclisinin işlər müdiri	6
Hacı Məhəmməd Miryayub oğlu SEYİD Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri	25
Məhəmməd İmran oğlu BAZIQOV Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri	24
Adil İsrayıl oğlu VƏLİYEV Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri	20
Şakir Himalay oğlu ŞABANOV Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri	23
Ayan Zəfər qızı MURTOZOVA Milli Məclis Aparatının Dövlət qulluğu və kadrlar məsələləri şöbəsinin müdiri	13

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Milli Məclisi Aparatının qəbul otağında qəbul olunurlar.

Ünvan: Bakı şəhəri, Parlament prospekti, 1.

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə təmin etmək məqsədilə:

Qəbul vaxtı: saat 14:00-dan başlayır.

Qəbul günü qəbula yazılmaq imkanı saat 12:00-da dayandırılır.

Qəbula bir gün qalmış elektron qeydiyyat dayandırılır.

Azərbaycan Respublikasının Milli Məclisinə qəbula dəvət olunan vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim edirlər.

Telefonlar: (012) 510-99-38; (012) 510-89-14; (012) 492-74-05.

Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

Mayın 30-da Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Bu barədə AZƏRTAC-ın Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

Görüş zamanı Xəzər dənizində beşərəfli əməkdaşlığa aid olan genişspektrli məsələlər müzakirə olunub.

Xəzər dənizi dövlətlərinin 2022-ci il iyunun 29-da keçirilən altıncı Zirvə toplantısında qəbul olunmuş qərarların həyata keçirilməsini vacibliyi qeyd olunub.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun gündəliyi ilə bağlı məsələlərə dair mövqelərinin dəqiqləşdirilməsinin qarşılıqlı anlaşmaya və qrupun növbəti iclasının səmərəliliyinə töhfə verəcəyi vurğulanıb.

Məsləhətləşmələr zamanı Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası və Xəzər dənizi dövlətləri arasında razılaşma mərhələsində olan səhvi əməkdaşlıq məsələləri ilə bağlı lazımlı tədbirlər, eləcə də Xəzər regionunda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksək səviyyədədir

Mayın 30-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Səməd Seyidov Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib, tərəflər arasında davam edən uğurlu əməkdaşlıq əlaqələrinin söz açıb. Səməd Seyidov enerji sahəsində qurulan əməkdaşlıqdan bəhs edərək Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlıqla bağlı imzalanmış anlaşma memorandumunun əhəmiyyətindən danışıb. Regiondakı mövcud vəziyyət barədə danışıq komitə sədri bildirib

ki, Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmaq və sülh müqaviləsi imzalamaq üçün əməli addımlar atır.

Conubi Qafqazda sülhün bərqərar olmasında beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqı və onun təsisatlarının rolundan danışıb Səməd Seyidov Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönələn səyləri barədə həmsəhbətlərinə məlumat verib.

Görüşdə Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Tural Gəncəliyev parlament diplomatiyasını, Aİ münasibətlərinin inkişafının önəmindən söz açıb.

Avropa İttifaqının Azərbaycanı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, islahatlar sahəsində tərəfdaşlıqdan danışıb.

Sonra Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun (COEST) rəhbəri Ciara O'Brien Azərbaycanın iqtisadi cəhətdən yüksək inkişaf etmiş bir ölkə olduğunu vurğulayıb. Aİ və Azərbaycan arasında əlaqələrin perspektivlərinin

böyük olduğunu diqqətə çatdıraraq avropalı qonaq regionda sülhün və sabitliyin təmin olunacağına əminliyini ifadə edib.

Səhbət zamanı Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Əziz Ələkbərov, Aİ üzv dövlətlərin Brüsseldə akkredit olunmuş diplomatik nümayəndəliklərində region üzrə məsul diplomatları, həmçinin Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"



Milli Məclisin iclasında

Türk dünyasına töhfə verəcək saziş təsdiqləndi

Türk İnvestisiya Fondunun yaradılması qarşısında dövlətlər arasında əlaqələri yeni mərhələyə yüksəldəcək. Mayın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Parlamentin spikeri bildirib ki, mayın 28-də qarşısında Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda türk dünyasının böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın namılı qələbə qazanıb. Əsl demokratiya şəraitində öldü edilmiş bu qələbə Azərbaycan xalqını qəlbən sevindirib. Hörmətli Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyənin dinamik inkişafı qarşısında növbəti yenidən yəni vüsət alacaq, Türkiyə-Azərbaycan dostluğunun və qarşılıqlı yeni uğurlu nəticələrinə şəhədlilik edəcəyik.

Sonra Sahibə Qafarova Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin mayın 24-dən 26-dək Serbiya Respublikasına ilk rəsmi səfəri barədə deputatların məlumatı verib. Spiker bildirib ki, mayın 25-də nümayəndə heyəti paytaxt Belqradda Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidasını ziyarət edib və onun əziz xatirəsini yad edib. Səfər çərçivəsində Milli Məclis Sədrinin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiq, Serbiyanın Baş naziri Ana Brnabiç, Serbiya Milli Assambleyasının Sədri Vladimir Orliç ilə görüşləri keçirilib.

Görüşlərdə Azərbaycanla Serbiya arasında dostluq və əməkdaşlıq münasibətlərini uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, ölkələrimiz suverenlik və ərazi bütövlüyü məsələlərində daim həmrəylik nümayiş etdirirlər. Qarşılıqlı etimad və anlaşmaya əsaslanan yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrin, xüsusən energetika və ekologiya, səmərəli qoyuluş sahələrində əlaqələrin güclənməsinə də tökan verir.

Milli Məclisin Sədri Sahibə Qafarova eyni zamanda görüşlərdə dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin iştirakı ilə bağlı məsələlərin nəzərdən keçirildiyini diqqətə çatdırıb. Sahibə Qafarova görüşlərdə 44 güclü Vətən müharibəsi başa çatdıqdan sonra regionda mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasını nəzərdə tutan "Böyük qayıdış" proqramının yerinə yetirilməsi, Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönələn səyləri barədə həmsöhbətlərinə məlumat verdiyini bildirib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Serbiya Milli Assambleyasının Sədri ilə görüşdə Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmış, həmçinin parlament nümayəndə heyətimiz Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən keçirilən 28 May - Müstəqillik Günüünə həsr olunmuş tədbirdə iştirak edib.

Nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfərinin uğurlu keçdiyini qeyd edən Sahibə Qafarova bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığını bildirib.

Sonra iclasda cari məsələlərə bağlı müzakirələr keçirilib. Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Musa Quliyev, Hicran Hüseynova, deputatlar Tahir Kərimli, Kamal Cəfərov, Elşad Mirbəşiroğlu, Tural Gəncəliyev, Razi Nurullayev, Musa Qasımlı, Əli Məsimli, Fazil Mustafayev çıxış ediblər. Çıxışlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Milli Məclisin keçirdiyi beynəlxalq səviyyəli tədbirin mühüm əhəmiyyətini kəsb etdiyini bildirilib. Deputatlar həmçinin bu günlərdə Prezident İlham Əliyevin Laçın rayonuna səfərinə, onun burada bir çox infrastruktur layihələrinin təmin olunmasına, sosial obyektlərin açılmasına iştirakını, Laçın şəhərinə qayıdan əhali ilə görüşünü, evlərin açılmasını onlara töhfə etdiyini yüksək qiymətləndiriblər.

Milli Məclisin üzvləri çıxışlarında Türkiyədə keçiriləcək demokratik seçkilərdə Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi münasibətilə öz təbriklərini çatdırıblar. Bunu Türkiyə xalqının böyük qələbəsi kimi qiymətləndiriblər.

Deputatlar pensiya yaş həddi, qadın və uşaqların hüquqlarının müdafiəsi, fəhəl valideynləri, müharibə iştirakçıları və veteranları üçün fərqlən-



dirici halların nəzərə alınması və gündəmdə olan digər aktual məsələlər barədə də öz fikirlərini açıqlayıblar, bir sıra təkliflərini səsləndiriblər.

Sonra Milli Məclis Sədri Sahibə Qafarova iclasda 28 məsələnin müzakirə olunaçağını söyləyib. O, birinci məsələnin "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklərin edilməsi barədə Milli Məclisin qərar layihəsi olduğunu deyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri məsələ ilə bağlı məlumatında parlamentin beynəlxalq əlaqələrinin genişləndiyini, dostluq qruplarının fəaliyyətinin aktivləşdiyini, bu gün 100-dən çox parlamentlərarası dostluq qruplarının mövcud olduğunu bildirib. O qeyd edib ki, qərar layihəsinə əsasən, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Şahin İsmayilov, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Rüfət Quliyev, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Kamran Bayramov rəhbər olaraq təklif olunurlar.

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib. Sahibə Qafarova ikinci məsələnin "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə qərar layihəsinin təqdim edərək bildirdi ki, 2009-cu il 3 oktyabr tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan arasında imzalanmış Naxçıvan Sazişinə əsasən, Türkdillil Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. 2021-ci il noyabrın 12-də Dövlət başçuları Şurasının qərarına uyğun olaraq bu qurum Türk Dövlətləri Təşkilatı adlandırılıb. O, təşkilatın əsas məqsədlərinin üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi olduğunu söyləyib.

Komitə sədri diqqətə çatdırıb ki, Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş 2023-cü il martın 16-da Ankarada imzalandı. Fondun yaradılmasında əsas məqsəd regiondakı ticarətin genişləndirilməsi və iqtisadi fəaliyyətin dəstəklənməsi vasitəsilə üzv dövlətlərin iqtisadi inkişafına töhfə verməkdir. O, fondun niyyətlərini 500 milyon ABŞ dolları olduğunu və bu məbləğin 5 üzv arasında bərabər bölündüyünü qeyd edib. Sazişə fondun təşkilatı və idarəetmə strukturunun göstərildiyini, hər bir üzv ölkənin fondun rəhbərlər Şurasında nazir müavinləri səviyyəsində təmsil olunacağını deyib. Bildirib ki, fondun aktivləri və gəlirləri bir-bəşə və dolaylı vergilərdən, o cümlədən gömrük rüsumlarından azaddır. Komitə sədri belə bir fondun yaradılmasının türk dünyasının daha da güclənməsinə xidmət edəcəyini söyləyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik etdiyi komitənin bu sənədlə bağlı rəyini səsləndirərək bildirdi ki, Türk İnvestisiya Fondunun yaradılması türk dövlətləri arasında əlaqələri yeni mərhələyə yüksəldir.

Komitə sədri Zahid Oruc, deputatlar Əli Məsimli və Aydın Mirzəzadə-

nin məsələ ilə bağlı fikirləri dinləniləndən sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarova bildirdi ki, gündəliyin növbəti 20 məsələsi üçüncü oxunuşda olan qərar layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Minatomizləmə sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalını təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qərar layihəsini təqdim edib. Qərar layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qərar layihəsini təqdim edib. Qərar layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əli Hüseynli həmçinin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qərar layihəsini diqqətə çatdırıb. O, sənəddə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar təsis edilən yeni vəzifələrin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklərin nəzərdə tutulduğunu, sənədin ikinci oxunuşda müzakirələri zamanı əlavə təkliflərin daxil olmadığını bildirdi.

Qərar layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov "Yetkinlik yaşına çatmayanların baxımını öz üzvlərini və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qərar layihəsinə dair məlumat verib. O, sənədə dair hər hansı yeni təklifin olmadığını söyləyib və sənə qoyulmasını xahiş edib. Layihənin məqsədi yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının daha səmərəli və effektiv qorunmasını təmin etməkdir.

Qərar layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Parlamentin Sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin birinci oxunuşda qəbul edilməsi barədə Milli Məclisə daxil olduğunu və mahiyyətə bir-birinə bağlı olduğunu bildirdi. Spiker diqqətə çatdırıb ki, gündəliyin 7-ci məsələsi Azərbaycan Respublikasının Ailə Məcəlləsində, 8-ci məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, 9-cu məsələsi "Sosial müavinətlər haqqında" qanunda, 10-cu məsələsi "Valideynlərin itirimi və valideyn müzakirəsi zamanı məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda, 11-ci məsələsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunda, 12-ci məsələsi "Sosial xidmət haqqında" qanunda dəyişikliklərin edilməsi barədə ikinci oxunuşda olan qərar layihələridir. Spiker bu qərar layihələrini 3 komitədə baxıldığını qeyd edib.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 7-ci və 10-cu məsələlər - Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qərar layihəsini təqdim edib. O bildirib ki, sənəddə əlaqədar birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bu



qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuş (üçüncü oxunuş) qərar layihələrini təqdim edib.

Milli Məclisə daxil olduğunu və mahiyyətə bir-birinə yaxın olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov bu məsələlər barədə məlumat verib. Bildirilib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında layihədə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunması, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamış hərbi sursatlardan təmizlənməsi çərçivəsində texniki, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışının ƏDV-dən azad olunması, eyni zamanda işğaldan azad edilmiş, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan təmizlənməsi çərçivəsində yuxarıda qeyd olunan texnika, avadanlıq və vasitələrin yaradılması və istehsalı üçün idxal edilən texnologiyaların, avadanlıqların, dostlaşdırıcı hissələrin və xammalın da ƏDV-dən azad olunması nəzərdə tutulub.

Deputatlar Razi Nurullayev, Qüdrət Həsənzadə, Sədaqət Vəliyeva, Rüfət Quliyev sənədə bağlı fikirlərini, qeyd və təkliflərini bildirdilər. Deputat Anar Məmmədov səsləndirilən bəzi məqamlara aydınlıq gətirib. Müzakirələrin sonunda qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olub.

Sonra Milli Məclis Sədri Sahibə Qafarova gündəliyin növbəti 2 məsələsinin də Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmunu və mahiyyətə bir-birinə yaxın olduğunu bildirdi.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 26-cı məsələ - "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və 27-ci məsələ - "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qərar layihələrini diqqətə çatdırıb.

Bildirilib ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunda təklif edilən dəyişikliklərdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılması və ya könüllü daxil olmaları şərtlərinə hərbi qeydiyyatdan çıxarılması qaydasının təkmilləşdirilməsi, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatına təşkil edən dairənin dəyişdirilməsi nəzərdə tutulub.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna isə hərbi qeydiyyatın analizinin dəyişdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılış, həmçinin müvafiq icra hakimiyyəti orqanında hərbi xidmətdən buraxılış həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatdan çıxarılmış hərbi vəzifəli şəxslərin hərbi qeydiyyatdan təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklər təklif olunub.

Parlamentin komitə sədri Siyavuş Novruzov bu məsələlərə bağlı fikirlərini açıqladıqdan sonra hər iki qərar layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sonuncu 28-ci məsələ - Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qərar layihəsini (birinci oxunuş) təqdim edib.

O bildirib ki, qanunun 41.2-ci maddəsinin mövcud mətninə görə hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilib. Hərbi əməliyyatlarla həlak olduğu güman olunan şəxslərin bu müddətdən daha tez ölmüş elan olunması imkanı təmin etmək məqsədilə həmin maddədə müvafiq əlavə təklif olunub. Əlavəyə əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, həmin şəxsi hərbi əməliyyatların qurtardığı gündən azı altı ay keçdikdən sonra ölmüş elan edə bilər. Qərar layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Rəşad BAXSƏLİYEV,
"Azərbaycan"



YAP nümayəndə heyəti Çinə səfər edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Səfər çərçivəsində mayın 28-də YAP nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) Muzeyini ziyarət edib. Muzeylə tanışlıq zamanı Çinin və ÇKP-nin tarixi haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, muzeydə ölkənin və partiyanın tarixini əks etdirən müxtəlif eksponatlar toplanıb və qiymətli, nadir kolleksiya nümunələri, stendlər mövcuddur.

Sonra YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xatirə kitabına təəssüratlarını və ürk sözlərini yazıb.

Daha sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Həmin gün YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsi müdiri, nazir müavini Çyan Xunşan arasında görüş keçirilib.

YAP nümayəndə heyətini salamlayan Çyan Xunşan 28 May - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına və dövlətinə firavanlıq, əmin-amanlıq və yeni uğurlar arzu edib. Çyan Xunşan Azərbaycan-Çin münasibətlərinin dostluğa və tərəfdaşlığa əsaslandığını, çoxşaxəli əlaqələrin yüksəlməyə xət üzrə inkişaf etdiyini vurğulayıb. O, Çin ilə Azərbaycanın iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməkdə maraqlı olduğunu bildirdi. Milli maraqları və beynəlxalq hüquq normalarını əsas götürən, bərabərliyə əsaslanan



lığa malik iki dost ölkənin bir-birinin suverenliyinə hörmət və ərazi bütövlüyünə dəstək ifadə etdiklərini söyləyən Çyan Xunşan qeyd edib ki, istər Azərbaycan, istərsə də Çin öz siyasəti ilə beynəlxalq birliyi layiqli və məsuliyyətli üzvü olduğunu sübuta yetirib. Şöbə müdiri, nazir müavini Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsi müdiri, nazir müavini Çyan Xunşan arasında görüş keçirilib.

Dövətə və qonaqpərvərliyə görə təşəkkürünü bildiren YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, bu gün Azərbaycan-Çin münasibətləri hər iki ölkənin liderlərinin siyasi iradəsi sayəsində dinamik inkişafa malikdir. İki ölkə arasında çoxşaxəli əlaqələrin mövcud olduğunu diqqətə çat-

dırın Tahir Budaqov qeyd edib ki, müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün olverişli şərait və etibarlı zəmin mövcuddur. YAP Sədrinin müavini söyləyib ki, ərazilərinin bir hissəsi 30 ilə yaxın müddətdə işğal altında qalmış Azərbaycan beynəlxalq hüququn təməlinə dayanan suverenlik və ərazi bütövlüyü prinsiplərinə hər zaman böyük önəm verir. Bu baxımdan, Azərbaycan beynəlxalq münasibətlər sisteminin subyektli ölkələrin, o cümlədən Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə dəstəyini daim ifadə edib və bu gün də eyni mövqedədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü təmin, tarixi ədalətli isə bərpə etməsindən bəhs edən Tahir Budaqov yeni geostrategiya reallıqların regional təhlükəsizlik və işbirliyi üçün mühüm imkanlar yaratdığını bildirdi. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpə-quruculuq işlərinin görüldüyünü diqqətə çatdıraraq YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətini salamlayan İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, partiyanın Mərkəzi Aparatının İnteraksiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndarov və Mərkəzi Aparatın Beynəlxalq Əlaqələr və Humanitar Məsələlər Şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxilidirlər.

Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin inki-

şafında iki ölkənin hakim partiyalarının daimi təmaslarının və əməkdaşlıq əlaqələrinin mühüm rolunu diqqətə çatdırıb. O, qarşılıqlı səfərlərin partiyalararası əlaqələrin bütün istiqamətlərdə inkişafına token verəcəyini əminliyini ifadə edib. YAP Sədrinin müavini bildirdi ki, siyasi partiyalar olaraq dövlət başçılarının dostluq münasibətlərini, Azərbaycan ilə Çin arasında tərəfdaşlığı nümayəndə heyətinin işi qrupunun üzvü Hikmət Məmmədov, partiyanın Mərkəzi Aparatının İnteraksiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndarov və Mərkəzi Aparatın Beynəlxalq Əlaqələr və Humanitar Məsələlər Şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxilidirlər.

Qeyd edək ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətini salamlayan İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, partiyanın Mərkəzi Aparatının İnteraksiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndarov və Mərkəzi Aparatın Beynəlxalq Əlaqələr və Humanitar Məsələlər Şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxilidirlər.

Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin inki-

YAP Sədrinin müavini Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini ilə görüşüb

Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti mayın 29-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Şəhər Zakir ilə görüşüb.

Şəhər Zakir dost və tərəfdaş ölkələr olan Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafının daim diqqət mərkəzində olduğunu söyləyib. Müxtəlif səviyələrdə həyata keçirilən səfərlərin əhəmiyyətindən bəhs edən sədr müavini ölkələrimizin bir-birinin milli maraqlarına və dövlətçiliq mənafeələrinə hörmət etdiyini vurğulayıb.

Azərbaycan ilə Çinin çoxşaxəli və genişmiqyaslı münasibətləri dərinləşdirilməkdə maraqlı olduğunu bildiren komitə sədrinin müavini parlamentlərarası əməkdaşlığın önəmindən söz açıb. O, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan və Çinin qarşılıqlı faydalı işbirliyinə böyük önəm verdiyini, ölkələrimizin arasında fəal işi dolaşan və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyib. Tahir Budaqov hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə söylərlə daha da inkişaf etdirmək əzmində olduğunu diqqətə çatdırıb.



44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbə qazanaraq yeni geostrategiya reallıqlar yaratdığını söyləyən YAP Mərkəzi Aparatının rəhbəri hazırda regionda mövcud olan vəziyyət, azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpə və quruculuq işləri barədə ətraflı məlumat verib.

Siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafına önəmli rolunu da vurğulayan Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edib. O, hakim partiyaların həm ikitərəfli formada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirdi.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradələrinə uyğun olaraq əməkdaşlığın genişləndirilməsinə xidmət edən ad-

dımların atılması ardıcıl uğurların əldə olunması üçün etibarlı zəmin yaradır və xalqlarımız, dövlətlərimiz üçün mühüm perspektivlər vəd edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətini salamlayan İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnteraksiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndarov və Mərkəzi Aparatın Beynəlxalq Əlaqələr və Humanitar Məsələlər Şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxilidirlər.

Türkiyə xoşbəxt və parlaq gələcəyinə səs verdi

Rəcəb Tayyib Ərdoğanın qələbəsi türk dünyasının uğuru oldu

Xəbər verildiyi kimi, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci mərhələsi baş tutdu. Seçicilərin 52,18 faizinin səsini qazanan Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçildi.

Türkiyə liderinə seçkilərdə əldə etdiyi qələbə münasibətilə ilk təbrik də qarşılıqlı olaraq Azərbaycan gəldi. Qələbə qazanması münasibətilə Türkiyə Prezidentinə zəng edən dövlət başçımız İlham Əliyev bu uğuru Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirdi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin hərtərəfli inkişafı növbəti illərdə də davam etdiriləcək.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi namına fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Birinci xanım Mehriban Əliyeva da Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qələbə münasibətilə təbrik edib.

Bu qələbə Türkiyə xalqının milli maraqları baxımından tarixi hadisədir

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi həm Türkiyə, həm Azərbaycan xalqı, həm də bütün islam-türk dünyası üçün olduqca əlamətdar hadisədir. O qeyd edib ki, R.T.Ərdoğanın hakimiyyəti dövründə Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə uğurlu əməkdaşlıq sistemi qurulub. İki ölkə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. "Vətən müharibəsi dövründə Türkiyə Azərbaycanı böyük mənəvi və siyasi dəstək olub. Ərdoğan başda olmaqla Türkiyə rəsmiləri hər zaman "Azərbaycanın yanında" deyiblər. Təbii ki, Ərdoğanın bundan sonrakı rəhbərliyi dövründə də Azərbaycanla Türkiyə münasibətləri dinamik inkişaf edəcək. İki ölkə təkə region üçün deyil, dünya üçün də əhəmiyyətli olacaq daha mühüm layihələrin birgə təşəbbüskarı və iştirakçısı kimi diqqət çəkəcəklər", - deyərək qeyd etdi.

O vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, eyni zamanda hərbi-texniki, müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etdirilib. "Bu, həm Azərbaycanın müdafiə qabiliyyətinin hər zaman güclü olmasını şərtləndirir, həm də ölkə iqtisadiyyatına əlavə dividendlər qazandırır. Hərbi sahənin inkişaf etdirilməsi dünya silah bazarında Azərbaycanın öz yerini və rolunu təyin etməsinə şərtləndirəcək".

E.Mirbəşiroğlu qeyd edib ki, türk dünyasında həmrəyliyin möhkəmləndirilməsində, six əməkdaşlığın yaranmasında qarşılıqlı maraqlı siyasətə əsaslanaraq Azərbaycanın xüsusi rolu var. 2009-cu il də Azərbaycanın təşəbbüsü ilə Naxçıvan Dövlət Universiteti (İndi Türk Dövlətləri Təşkilatı) yaradıldıqdan xatırladın deputat bildirdi ki, bu platforma türkdünya dövlətləri arasında həm siyasi münasibətlər, həm də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün unikal imkanlar təqdim edir: "Ümumiyyətlə,



türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın təsiri rolu olub. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanın seçilməsi qələbə qazanması bir çox məqamlar baxımından çox əhəmiyyətlidir. Birincisi, bu, Türkiyə xalqının milli maraqları, gələcək inkişafı baxımından tarixi hadisədir. Məhz Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyə ixracının həcmi artıraraq istehlak bazarında xarici asılılıqdan qurtardı. Bu, həm də ölkəyə olan siyasi təsir imkanlarını möhdəlaşdırdı".

Deputatın fikrincə, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi çoxqütblü dünyanı dəstəkləyən dövlətlər, xalqların qələbəsi hesab oluna bilər: "Azərbaycan-Türkiyə qarşılıqlı, səmimi dostluğumuz, müttəfiqlik münasibətlərinin bundan sonra daha da inkişaf etdirilməsi Ərdoğan üçün prioritetdir. Buna görə də Azərbaycan xalqı üçün Ərdoğanın qələbəsinin böyük əhəmiyyəti var. İslam-türk dünyasında Türkiyənin bəşiridir, əməkdaşlığa tokan verən, həmrəyliyi gücləndirən rolu baxımdan da Rəcəb Tayyib Ərdoğanın seçilməsi qələbə qazanması çox vacib idi".

Türkiyədə demokratiya və türkcülük qalib gəldi

Qarşılıqlı Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçildiyinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Ceyhan Məmmədov Azərbaycanlıların da Türkiyə vətəndaşları qədər bu qələbəni səbirsizliklə gözlədiklərini bildirdi.

O vurğulayıb ki, Türkiyə qədər Azərbaycan xalqının da sevincinə səbəb olan bu qələbə təkə qarşılıqlı əlaqələrin, həm də xalqımızın, eləcə də bütöv türk və müsəlman dünyasının qələbəsidir: "Bu gün dünyamızın Rəcəb Tayyib Ərdoğan kimi liderlərinə böyük ehtiyacı var. 28 mayda Türkiyədə demokratiya və türkcülük qalib gəldi. Qarşılıqlı Türkiyə bütün təbriklərlə və təbriklərlə baxmayaraq, növbəti dəfə demokratik ənənələrə sadiqliyini nümayiş etdirdi. İmperialist qüvvələr seçki prosesinə kölgə salmaq istəyirdi, lakin istənilən halda müxalifətin mesajları narahatlıq vəd etdi".

Deputat vurğulayıb ki, 28 may seçkilərində qələbə həm də ən yüksək səviyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin qızıl dövrünün yeni mərhələsinə başlandı: "Güclü Türkiyə güclü Azərbaycan deməkdir, Amma bu mürokkəb siyasi situasiyada Prezident İlham Əliyev həm də göstərdi ki, eyni zamanda güclü Azərbaycan da güclü Türkiyə deməkdir. Bu gün qalib bizik. Bizim gücümüz, birliyi-miz, cənab Prezidentin dediyi kimi, "bir millət, iki dövlət" və "bir yumruq" olmağımız bölgəmizdə sülhün, təhlükəsizliyin yeganə qaranlıdır".

Əsmər QARDAŞANOVA, "Azərbaycan"


YAP Mərkəzi Aparatının rəhbəri ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri ilə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasında (ÇXR) səfəri çərçivəsində mayın 29-da Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, nazir Liu Cienqao ilə görüş keçirilib.

Nümayəndə heyətini salamlayan Liu Cienqao Çin ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin inkişaf dinamikasının mömnunluq doğurduğunu vurğulayaraq qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycanın ÇXR-in dostu və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu bildiren Liu Cienqao iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. O, Çinin "Bir kəmə, bir yol" layihəsi çərçivəsində digər tərəfdaş ölkələrlə olduğu kimi, Azərbaycanla da əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına, Avrasiyada genişmiqyaslı işbirliyi, iqtisadiyyat və sabitliyə xidmət etdiyini deyib.

ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında six təmasların olduğunu bildirərək qarşılıqlı səfərlərin təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb. O, ÇKP-nin Yeni Azərbaycan Partiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyərək YAP nümayəndə heyətinin səfərinin hakim partiyalar arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edəcəyini əminliyini bildirdi.

Dövətə və qonaqpərvərliyə görə təşəkkürünü bildiren YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlərin dinamik inkişaf etdiyini, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, neqliyyat-logistika və digər sahələri əhatə edən əməkdaşlığın çoxşaxəli və qarşılıqlı faydalı xarakter daşdığını bildirdi. Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin



tamam olduğunu xatırladın Tahir Budaqov ölkələrimizin bu müddət ərzində ikitərəfli və beynəlxalq platformalar çərçivəsində münasibətləri inkişaf etdirərək əhəmiyyətli nailiyyətlər qazandıqlarını qeyd edib: "Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Çin bir çox sahələrdə uğurlu əməkdaşlıq edir".

Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlardan bəhs edən YAP Sədrinin müavini post-müharibə dövründə ölkəmizin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini bildirdi. Azərbaycanın Çinin irəli sürdüyü "Bir kəmə, bir yol" layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğunu diqqətə çatdırın Tahir Budaqov Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətindən bəhs edib. O bildirib ki, dəhliz Azərbaycanın tranzit ölkə kimi potensialını daha da gücləndirəcək, bu geostrategiya koridor vasitəsilə Şərqi-Qərbi istiqamətində beynəlxalq yükdaşımalarda əhəmiyyətli dəstək olacaq artması regionda Azərbaycan və Çinin də fəal iştirakçısı olduğu yeni coxşaxəli əməkdaşlıq platformasının formalaşmasını təmin edəcək.

YAP Sədrinin müavini Azərbaycan Prezidenti İlham Əliyev ilə ÇXR-in Sədri Si Cinpinin siyasi iradələrinə uyğun olaraq iki hakim partiya arasında əməkdaş-

lığın dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Pandemiyadan sonra Çinə rəsmi səfərə dövlət edilən ilk nümayəndə heyətinin möhtəşəm qələbəsi Türkiyənin inkişafı üçün mühüm əhəmiyyət daşıyır: "Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının fəal dialoqu xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir".

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədovun, partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovanın, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun, partiyanın Mərkəzi Aparatının İnteraksiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndarovun və Mərkəzi Aparatın Beynəlxalq Əlaqələr və Humanitar Məsələlər Şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadənin də iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.

Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.



«AZƏRBAYCAN» qəzetinin 1918-ci il 13 dekabr (Cümə) tarixi 64-cü nömrəsinin ADA Universitetinin dəstəyi ilə transferasiyası



AZƏRBAYCAN

Cümə, 9 rabiüləvvəl sənə 1337.

13 kanuni-əvvəl sənə 1918.

Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir

Məhəlli-idarə:
Bakı, Vorontsovski və Qubernski küçələrin künçündə 4 nömrəli evdə "Azərbaycan" idarəsi.

Telefon nömrə: 39-60.

Tək nüsxəsi 70 qəpik.

Türk və islamla müfid məqalələrə səhifələrimiz açıqdır.

Dərc olunmayan övraq iada edilməz.

Dərc edilən məqalənin mükafatını idarə təyin edir.

Abunə şəraiti:
Yanvarın birinədək Bakı üçün 24, başqa şəhərlərə 35 rublədir. Bir aylığı Bakıda 12, başqa şəhərlərdə 19 rublədir.

Elan fiatı: satrı 3 rubla. Kərratla gedən elanlar üçün güzəşt edilir.

QİSMİ-RƏSMİ [RƏSMİ HİSSƏ]

Azərbaycan Hökumətinin Ədyan Nəzarətində [Dini Etiqad Nazirliyində]

Azərbaycan şeyxülislamı Axund Molla Məhəmməd Pişnamazzadə öz ərizəsi mövcübcinə [ərizəsi əsasında] xidmətindən kənar edilir.

Ədyan Naziri: Rafiyev

Dəmiryol Nəzarətində

Nömrə - 10

Dava vəkilii S. A. Vankoviç bu sənəsi kanuni-əvvəl [dekabrın] 4-dan Də-miryol Nəzarətində yuristkonsul [hüquq məsləhətçisi] təyin edilir.

Nömrə - 11

Bu sənəsi kanuni-əvvəl 5-dən Dəmiryollar mühəndisi Alfons Yuriyeviç Veys Dəmiryol Nəzarətində Dəmiryol şöbəsi müdiri təyin edilir.

Nömrə - 12

Vasili Vasilyeviç Serov Dəmiryol Nəzarətində hesabdar (buxalter) təyin edilir.

Dəmiryolları naziri: Mallıkslanov

Ədliyyə Nəzarətində

9 kanuni-əvvəl [dekabr] 1334

Siqnax ədliyyə məhkəməsinin sabiq məhkəmə müdiri M. A. Kobelinski Ərəş ədliyyə məhkəməsi şöbəsinə məhkəmə müdiri təyin edilir.

Ədliyyə Naziri vəzifəsini ifa edən: T. Makinski

Maarif Nəzarətində

Nömrə - 174

Bu sənəsi təşri-nəsinin [noyabrın] 30-undan Bakı Birinci Zükur [oğlanlar] gimnaziyasının qədimi dillər müəllimi Georgi Burcanadze, gimnaziya inspektoru təyin edilir.

Maarif Naziri: N. b. Yusifbəyov

BAKİ, 13 KANUNİ-ƏVVƏL [DEKABR]

Qəzetətimizdə sıra ilə dərc etdiyimiz Parlaman firqələri nümayəndələrinin bəyannamələrini mütləq etdikdə, hər bir Azərbaycan türkünün qəlbində böyük bir məmnuniyyət və xoşnəluq törəyəcəyi şübhəsizdir.

Bəyannamələr, dürlü-dürlü məsləki siyasi firqələr, müxtəlif mələ [millətlər] nümayəndələri tərəfindən öz mənafeyi nöqtəyi-nəzarindən verildiyinə görə, məzmunca təfəssilatda bir-birindən fərqli olmuşda da, lakin bu gün hər birimizin qəlbində əks kimi yarıpmış olma maddəsinə gəldikdə – həmsindən bir səs, həmsindən bir rəy əşidilir. Bəyannamələrən ən ümdə maddəsi Azərbaycanın istiqlaliyyəti məsələsidir.

Bu məsələdə sağda oturan "İttihad"dən tutmuş, solda oturan "Hümmət"çilərədək ümumi bir lisan müşahidə edilir: – Azərbaycanın istiqlaliyyəti.

Hətta bəyannamələrində "Vahid Rusiya" şüarı dəxi mövcud olan rus nümayəndələrinin belə "Vahid Rusiya" şüarı ilə yanaşı, "Müstəqil Azərbaycan" şüarı dəxi vardır.

Təbii: "Vahid Rusiya" dedikdə sabiq Rusiya imperatorluğu təhti-təbəliyyətində [təbəçiliyi altında] olan müxtəlif millətlərin bütününi zorla götürüb Rusiya ilə ilhaq demək deyildir.

"Vahid Rusiya" haşta milyon nüfusu havi [ahata edən] rus millətindən ibarət ola bilər ki, öz təbii hüduudunda yenidən bir dövlət-üzmə [böyük dövlət] təsis edə bilər. Həmin kütləyə, həmin mənbəyə hər bir millət öz ixtiyarı ilə qoşula bilər.

Parlamanda müşahidə edilən ittihadı-əfkar [fikir birliyi], Azərbaycanın istiqlaliyyətinə zidd gedən ənasir [ünsürlər, qruplar] içində böyük bir qələyan, böyük bir qıbtəyə bais olmuşdur. "Vahid Rusiya" mənasını əskidəki kimi bütün millətləri zorla "hakim millət" olan Rusiyaya təbə etmək kimi anlayan "Yedinyaya Rossiya" qəzetəsi mühərrirləri və demokratik üsulunu mütləqiyyət üsulu ilə qarşıduran "Znamya truda" başçıları səs-səse verib, qəlblərində bəslədikləri xəyanəti bürüzə verirlər. Lakin əllərində bir dəstəvə [bəhənə] olmadıqdan, cüzüyyata [xirdəliqlərə] yapışb [kim deyir ki, Azərbaycan Parlamanı təntənə ilə açıldı? Təntənə filan yox idi] sözləri ilə "təsəlliyyəb" olurlar.

Zətan bunlara girən [ağır] gələn burasıdır ki, Azərbaycan Parlamanı onlarış yaşayıb, öz işinə davam edir. Bunları iddiaları o dərəcəyə yetmişdi ki, böylə güman edirdilər ki, özünə "Bakı Rus Milli Komitəsi" laqəbi qoyub da rus əhalisinin rəyindən bixəbər olan kadetlər və monarşistlər yığıncağı və ya "sosialist" namını daşıyan bir təqim simaları ümuma məlum "millətçi-əfkar" məhəfilii [qrupu, dairəsi] Azərbaycanın Parlamanına nümayəndə göndərməsələr, Parlaman özü-özünə bağlanacaq idi. Va yaxud hökumət ilə Milli Şura xüsusi surətdə gözü yaşlı onlara yalvaracaqdılar ki, "Allah eşqinə gəliniz, bizi səhli-nicata çıxarınız."

İndi gördükdə ki, xeyr, va Parlaman dağıldı, nə də onların hüzu-ruuna xüsusi "deputatsiya" gəldi – bir qədər nigarañçılıq, bir qədər əsəbiyyət bürüzə verirlər. Va ağzılarına gələn acı sözlərə qəzətə səhifələrini doldururlar. Lakin "Dəyirman bildiyini eylər, çaxçaq başını ağrıdır" zərbi-məsəlincə Milli Parlamanımızın bütün əzayi-möhətəməsi [məhtəram üzvləri] öz müqəddəs vəzifələrini daha ciddi surətdə icra etməkdə davam edib, səbati-qədəmlə [mətin addımlarla] və mətanətli-qəbliyyə ilə [əminliklə] milli amala doğru get-məlidirlər.

Parlamanda mövcud bütün siyasi firqələrimizin nümayəndələri bu gün – şükür olsun Allaha – hal və övzəmədən [vəziyyətimizdən] düristcə baxəbərdirlər [xəbərdardırlar]. Digər ənasirin ictimai məsələləri deyil, bəlkə milli məsələni virdi-zəban etdikləri [dillərindən düşürmədikləri] ümuma məlumdur. Hətta sosialistlərin belə əleyhimizdə işlətdikləri siyaset, sinfi mübarizə cümləsindən uzaq olub da, milli mübarizəyə varması gün kimi aşkardır. Bu isə Azərbaycanın hər bir siyasi firqəsini və hər bir təbəqəsini hüquqi-milliyiyə qarsı gələn əftədən mühafizə etməyə məcbur etməsi bədhidirdir [aydındır].

Aramızda müşahidə edilən ittihadın paydar [daimi] olmasını Canəbi-Taaladan bu gün istirham edirik.

AZƏRBAYCAN MƏCLİSİ-MƏBUSANINDA

"İttihad" firqəsinin bəyannaməsi

Azərbaycanın müxtəlif güşələrindən təşrif gətirmiş olan camaat nümayəndələrini təbrik etməklə bərabər "İttihad" firqəsi, hakimiyyəti-milliyə ideyasının [yəni millətin öz-özünə hakim olmaq üsulunun] qismən isə də vücdəpəzir olduğundan [gerçəkləşməsindən] dolay bəyani-məmnuniyyət edir [məmnun olduğununu bildirir], zira zənciri-əsarət altında yaşayan müsəlman millətinin hüquqlarını müdafiəsi üçün ixtiyar etdiyi mübarizədə firqə, daima bu məqsədi təqib etmişdi. Vəlavə ki, şəraiti-siyasiyyəyi-hazirədən nəşət edən [irəli gələn] müskülət qarşısında şü Parlamanın surati-təşəkkülü, firqə idealini tamamilə təcəssüm etməməz, məmafih [bununla belə], üzərində Azərbaycanı bəyənə təməvvüc edən [dağalanan] və əsas etibarilə hər bir müsəlman üçün müqəddəs ədd [hesab] edilməsi lazım gələn bu müəssisədə bizlər, firqə və sinif mənfəətinin müdafiəsi üçün deyil, milləti təmsil etmək üçün toplanmışız, onun üçün də ənarib [yaxın] bir zamanda burada demokratik üsul ilə intixab edilməsi [seçilməsi] əsl Məclisi-Müəssisən üzvlərinin ərzi-vücd etmələrini mətləb və məqsədimizin [məqsədləri-mizin] müqəddəmsi kimi tələqqi edəriz [qiyəmətləndiririk]. Bu arzumuz vücd bulmadıqca və Azərbaycan millətinin təkmil [bütünü] hüququ kəndinə təslim edilmədikcə, bu ideyanın vücdəpəzir olması [hayata keçməsi] yolunda möhtərəm Rusiya demokratiyasının [xalqının] əllə qəzənlmiş və bizə əhsən edilmis qənimətləri və vətən düşmənlərilə etdikləri müharibədə müsəlman-ların özlərinin tökdükləri qanlar müqabilində əldə etmiş olduqları haqqı, firqə bütün qüvvəti ilə müdafiə və mühafizə edəcəyini bəyan edir. O haqq isə Azərbaycanın istiqlalidir. Yəni başımızın üstündə təməvvüc edən gunəgun rəngli [rəngarəng] milli sancəğimizdir. İştə bunları firqə, tahti-təsərrüfündə [istifadəsində] olan bütün vəsait və qüvvətilə hər dürlü təərrüzdən [hücumdan] məsun tutmağa [qorumağa] əzm etdiyini ələnən [açıq-aşkar] iqrar edir [bildirir].

Firqənin zənnincə, Azərbaycan millətinin bu haqqına demokrat ünvanı və qəlbə daşıyan heç bir fərd etiraz etməməz, məğar ki, batında onun ruhu səltənəti-mütləqə [Vəllikoderjaviya] mərazilə məlul olmasın və bir milləti digər millətin təhakkümü altında yaşatmaq meylli-mənhusuna qapılmış olmasın. Bu yollu ictimadında [səyində] firqə, demokratiyanın yalnız rəğbəti deyil, hətta ciddi müavinətinə [köməyinə] ümid edir, fəqət ümum demokratiya deyil, yalnız bunların o qisminə etimad edir, hangi ki, millətlərin kəndikəndilərinə hakim olmaları xüsus[un]da namuskarənə və səmimənə hərəkat edir və müəssələn əksəriyyətinin haqqını inkar və ləğv edərək, onun səadət və istiqlalini öz qövminünən ən cüzi bir mənfəətinə qurban etmək əməlini [niyyətinin] bəsləmir. Ayaqlar altında əzilən millətlərin xilası namına vəqə olmuş olan, milyonlarla qurbanlara, milyardlarla paralarla mal olan və hürri Amerikanın böyük övladı Vilsonun 14 maddəsini meydani-tədəvülə çıxaran bu Cahən müharibəsi nəticəsində ümum mədəni millətlərə nəşib olan haqqlardan müsəlman millətinə məhrum qılmaq niyyətinə bəsləməyən sədiq və haqiqi demokratarlar, firqə özünün ən yaxın və mötəbər dost və arxadaşı tanımaq istəyir və bunlarla əl-ələ verib müttəfiqən [birgə] çalışmağı da hər kəsə tərcih edir. Fəqət, əsəfa [təəssüf ki], Azərbaycan istiqlalının zikrinin belə bəzi addamların ürktüdüyü kimi, müsəlmanlara qarşı bəzi məhafilədə [dairələrdə] də hissi-xüsumət [düşmənçilik hissi] oyandırdığı anlaşılır. Bu isə firqə təəccübünü möv-cib olacaq [təəccübünə səbəb olan] bir əmrdir [şübhə].

Rusiya inqilabi-kəbirini müttəfiq [Böyük Rusiya inqilabından sonra] tarix nəzəri-tədqiqdən keçirilərsə, hər kəsə Azərbaycanın elani-istiqlal etmək keyfiyyəti layiqinə təqdir edilə bilər. Rusiyada vəqə olan anarşi, mərkəzi hökumətin büsbütün aradan qaldırılması, Rusiya ilə əlaqə və əmad-şüdü [gəliş-gedişin] bilməməsi, hərəm-cərcin Qafqaziya siyaseti ədlər burada daha müddəsi bir tufan və fırtına peyda etməsi, müəssələn əlamini əzim [böyük] fəlakətlərə düşər etdiyi hər kəsə məlum və inkar edilməz bir haqiqətdir. O halda tədarüksüz və aciz olan müsəlman millətinin bəllüliyi [tamamən] məhv etməyə əzm etmiş olan düşmənlərin qarşısında özünə yeganə cərəmiz elani-istiqlal etmək, ilələbad mədyun [borclu] olacağımız həmcinslərimiz [millətdaşlarımız] və sevgili qardaşlarımızın müavinətinə [köməyinə] müraciətə təhlükədə olan müqəddəratımızı öz əlimizə almaq və istiqlalımız təmininə müstəqillən çalışmaq ola bilər.

Elani-istiqlal ilə də millətimiz iktifa [kifayət] etməməz idi, çünki vətənimizin ən mühüm qismləri düşmənlərin əlində idi. Vətəni istirdad [xilas] üçün yenidən qurbanlar vermək və övlad qanını tökmək lazım gəlirdi. Bu halların cümləsini nəzəri-etibara alan insaf əhli, Azərbaycan istiqlalının elanının bizim üçün zəruri bir əmr olması keyfiyyətinə bilətərəddüd qəbul etmək məcburiyyətində qalır və bu xüsusda bizə qarşı ibrazi-xüsumət ədd [düşmənçilik nümayiş etdirən] təqimin qətiyyəni ədələt və məntiqlə münasibətə olmadıqca hökm edir. Qonşumuzda bizim kimi daha müstəqil dövlətlər vücuda gəlmişlər və onların da əsbəbi-hüduus [meydana çıxış səbəbləri] yuxarıda zikr etdiyimiz maddələrdir. Gürcüstan, Ermənistan və Şimali Qafqaziya Cümhuriyyətləri bizim fikrimizi müəyyid [əsaslandırır] və müsəddəqdir [təsdiq edir]. Bu dövlətlər də öz varlıqlarını isbat etməkdə davam edirlər və qan bəhəsi ilə qazandıqları istiqlal və təyini-müqəddəratı qəzqlərini əldən verməyəcəklərini elan edirlər. Kəndi müqəddəratını təyin etmiş olan qonşularımız gürcü, erməni və Şimali Qafqaziya millətlərinin bu yolda əfkar və əmalının tamamilə bizimkine müşəbəh [oxşar] olduğuna inandığı üçün firqəmiz, bunları Azərbaycanın xeyriyə və müqəddəs vətənimizin hürriyyətinin müdafiəsi namına ixtiyar etdiyimiz mübarizədə zəhir [kəməkcil] və yoldaş ədd [hesab] edib, bunlarla sıxı münasibət və rabitə əqdini [bəğlənmasını] iltizam edir. Əlan [indi] müdafiə etdiyimiz mühəsə-nəti [yaxşılıqları; nemətləri] bizə baxış etmiş olan Rusiyanın müəzzəm demokratiyası firqəmiz daha çox inanır və bilir ki, Rusiyanın haqiqi demokratarları müsəlman millətinin özlərinə kiçik və mədyun [borclu] qardaş nəzərində görür və onun haqqına heç bir vaxt təcəvvüz etməz istəməzlər. Şü bəş sənelik cəsim [böyük] mübarizəni zəllil millətlərin xilası namına vəqə olmuş müharibə adlandıran, imperiəlizmin ən qəvi [güclü] istinadgəhi olub, cabr, zülm və əsarətin mənbə və məbdsəsi [mənsəyi] olan Prusski militarizmin [Prussiya militarizminin] rüşlərini [kökünü] qıran Etəlif dövlətlərinə firqə həkəza [eləcə da] inanır və öylə bir qənaət hasil etmişdir ki, indilik ümum millətlərin müqəddəratının hakimi olan, hürriyyət beşiyi ədd [hesab] edilən ingilis, Fırəngistan və Amerika məmləkətində pərvəriş bulmuş [inkişaf etmiş] olan millətlər mədəni, hürri və parlaq həyata doğru hərəkat etdiyimiz bir yolda bizə səddlər qurmazlar, Sülh Konfransına kimi əmnü əsayiş [əmin-amanlıq] iğərində yaşamağımıza və əqd ediləcək [baş tutacaq] Sülh Konfransında hüququmuzu müdafiə üçün iştirak etməyimizə mane olmazlar.

Digər məsələlərə keçərkən firqəmiz, əvvəlcə, Azərbaycandakı millətlər münasibətindən [alaqələrlərinin] bəhs etməyi lazım bilir. Bu məsələnin böyük bir əhəmiyyəti vardır. Milliyət münasibəti, daha doğrusu müsadiməti [toqquşması] bizim başımıza çox qəllələr [dərdlər, bəlalər] gətirmişdir və indi də bir çox müskülət xəxarir. Firqənin qərarı, qonşularla möhkəm bir sülh istehsalına çalışmaq və bu yolda heç bir fədakarlıqdan çəkinməyib öylə bir şərait yaratmaqdır ki, istibdad və sovinizm xadimlərinin təbrik və təşviqlə mükkərraran [takraran] vücuda gəlmə və hər iki tərəfi də bimanə və mühüm xəsarətə uğradan bu hadisələrin artıq meydan almasına imkan qalmınsın. Firqə bu ictimadında yənə namuskar və haqiqi demokratarların müavinətinə göz dikmişdir, çünki, samimi üxüvvətin [qardaşlığın] tərəfdarı yalnız bunlar ola biləcəyinə firqənin qənaəti vardır.

Zəhmətkeşlər məsələsi firqə üçün dəxi mühüm bir maddə təşkil edir. Bu xüsusda firqə tamamilə mənsəbiyyət programını qəbul etmişdir və geniş bir dairədə fəhlələrin səadətini təmin etməyə say edəcəkdir, yalnız iş və sənaye ələmində anarşi və keyfəmə-yəşəyə [özbaşnalıq] meydan verməmək üçün sarmaya ilə zəhmət miyanında [arəsində] vəqə olan mübarizə-nin qanun üsuluna təbə olmasını tələb edir.

Xüsusi əməl [mallar] və əmlək, firqənin nəzarində, hər dürlü təərrüzdən məsundur [toxunulmazdır]. Torpaq məsələsində ümum rəncbərlərin hər bir çalışqan fərdinə müsavı miqdarda və dərəcəyi-kifayədə [kifayət dərəcədə] xəzinəyi-miri [dövlət xəzinəsi] hesabına məccənan [pulsuz] ərazi verilməsini firqə tələb edir. Maliyyə işində firqə gəlirlərdən doğru bir vergi alınmasının və birinci lazım olan şeylərdən "kosvenni naloq" [dolay vergi] ədlanan xərc alınmasının tərəfdarıdır. Qəhatlik, qıtlıq və bəhəlinin önünü almaq üçün firqə, ticarətin bəllüliyyə [təminatı] sərbəst olmasını, yolların bilətəxir [təxirə salınmadan] təmirini tələb edir. Əzraq məsələsinin qorxunc bir halda olduğu üçün bu bəddə [xüsusda] ciddi tədbirlər [tədbirlərin] dərhal ittixad edilməsi [hayata keçirilməsi] və möhtakir-ler haqqında şiddətli qanunlar və cəzalar icra edilməsi tələb edilir. Məmləkət səri marazlara [yoluxucu xəstəliklərə] tutulmuş olduğundan, səhəbsiz camaatın salamatı üçün meydanda heç bir təşəbbüsün görülmədiyini müşahidə edildiyindən, firqə bu xüsusda səhiyyə müəs-sələsinin ciddi surətdə ibrazi-fəaliyyət etməsini [iş görməsini] qəti surətdə tələb edir.

Maarif haqqında firqə, ümumi, məcburi, rüşdi [orta] və ibtidaei məktəblərdə məccəni [pulsuz] tədris və məktəblərin cümləsinin milli əməlinin tərəfdarıdır.

Bələdiyyə idarələri və zəmvəsto təşkilatı, demokratik üsuluna təbə olmalıdır.

Dövlət təşkilatına gəlincə, firqə cümhuriyyət tərəfdarı və bir müəssi-seyətəriyyə [qanunverici qurum] və buna qarşı məsul qüvvəyi-icrəyiyyə [icraedici qü]cüməsini tələb edir. Hökumət, mümkün olduğunca ədalət və sadə olub, kənsələri uluvi xəfif və məhdud olmalıdır. İntixabi-ümmü [ümmüni seçki] doğru [birbaşə], gizli və müsavı [bərabər] və hər bir təşkilatda cari olmalıdır. Ümum əhəli qanuna qarşı müsavidir, milliyət və sinif fərqi yoxdur.

Əqəliyyəti [ağlı] təşkil edən qövmlərin haqqına təcəvvüz edilməmək üçün hər dürlü intixabda qövmlərin miqdarı nəzərə alınb, hər birinin miqdarına nisbətən yer verilməkdir.

Erməni və müsəlman arasında indiyki kimi davam edən xüsumətin [düşmənçiliyin] məsəbbibləri [səbəblərləri] əşxas [şəxslərə] [və] dəstələ, bu iki milləti bəzə xəsarət, tələfat və qəllələrə düşər edən amillərə izhəri-nifrət edir, bu bəddə mükkəmməl surətdə təftiş və istintaq qurulmasını, məsum müsəlmanlar və ermənilərin başına bu rəzalətləri gətirən canilərin şiddətli surətdə cəzalanmalarını, zərər-dələlərə bəşis dairədə yardım olmasını, dağılmış şəhərlər və köylərin təccid [gənə] və təmirini tələb etməklə bərabər firqə, gözəl Qafqaziyanın övladına böylə vəhşilik və qan içicilik xasiyyətinin əbədiyyən tərk etməyi təklif edir və insan şəklində olan vücduların cümləsini qardaş və insan tələqqi [qəbul] etməyə dəvət eylər. İnşallah ki, mədəniyyət və hürriyyətin qəbilii-inkar olmayan [inkərədimləz] nişanəsi olan şü mübarək müəssisə və Məclis, bu yolda kəfil və zəmin olub, bizim sevgili vətənimiz və millətimizi hidayət və salamata doğru böyq etməyi istedad və iqtidara malik olduğununu sürətlə ibraz edər [göstərər].

Hökumətimizin hərəkatı və fəaliyyətinin şəyani-tənqid [tənqidəlayim] bir çox nöqtələrinin mövcud olduğunı indilik ixtar etməklə [yada salmaqla] iktifa edərək [kifayətlənərək], bu bəddə münasib bir zaman iradi-kəlam edəcəyini [söz açacağını] firqə vəd edib, bəyannaməsinə keçir.

TƏƏSSÜRAT

Parlamanımızın ikinci inqədində [iclasında] fraksiyaların bəyannamələrini eşitdik.

Əvvəl sözünü deyən "Müsəvat" oldu.

"...Mükkədarlarla xüsusi maliklərə məxsus olan bütün torpaqlar, pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xalqa verilməkdir" – dedikdə, Məclis əhliəndən bir parəsi qurcalandırlar, lakin sol tərəfin gürultulu alqışı "işin üstünü örtüb" əhvali dəyişməklə bərabər, mürgüleyən əzalari [üzvləri] da yuxudan oyandı.

"Müsəvat"dan sonra "Sosialistlər bloku"nın adamları çıxdı:

Aslan bəy Səfikürdiski – bəy də olsa – kəndçi tərəfdarıdır. Kənd əhlinin ağır halı Aslan bəyə o qədər ağır təsir edibdir ki, o, təsiri Parlaman əhlina yetirmək üçün – bəlkə sözüənə inənməz dəyə – kərratla [dəfələrlə] Allah-u-taalaya and içirdi:

"Vallah mən doğru deyirəm."

"Cəmaat əldən getdi, Allaha and olsun!"

Mən önmü gözləyirdim ki, camaatdan birisi durub deyəcək:

"Mən ölmü doğru deyirsən?"

Bu da cavab verəcəkdir ki:

"Sən öli, Həzrət-Abbas haqqı!"

Görünür, bizim sosialistlər özgə millət sosialistləri kimi deyidirlər: Allaha, peyğəmbərə inanırlar.

Amma mənim qəlbimi şad edən burasıdır ki, bizim sosialistlər Azərbaycanın istiqlaliyyətinə də inanırlar!

Burası, sosialistlərimiz tərəfindən göstərilən siyasi bir hünərdir ki, bu hünər, düşmənlərimizi məqbur [qəhr olmuş] və məyus, dostlarımızı isə məsurur [şad] və məmnun edib, ümidsizlərə ümid, ümidlilərə də qüvvət və səbat verməklə yavaş-yavaş da olsa, mənzil-məqsədə tərəf qədəməndaz oluruq [addım atırıq].

Biz bir şeydən qorxurdurduq:

İstiqlal yolunda iki qədəm atmışdıq: Birisi istiqlal elanı və müstəqil hökumət təşkilı; ikincisi isə Parlaman açılması.

Biz qorxurdurduq ki, üçüncü qədəmi təməməzə bizə imkan verməyib yoldan qaytarırlar...

Amma şükür olsun Aslan bəy and içdiyi Allaha ki, sosialistlərimiz imdadla yetişib üçüncü qədəmimizi daha da gen qoymaq üçün qolunmızdan yapışdırlar.

Qədəmlərimiz bir-birindən mübə-rəkdir.

Bunlara ad qoyaq.

Birinci qədəm – müstəqil hökumət.

İkinci qədəm – Şurayi-Milli yaxud Parlaman.

Üçüncü qədəm isə – əlbirlik!

Bütün Parlaman fraksiyalarımızın istiqlal üstündə əlbir olub, söz-sözə verdiklərini xoşbəxt qulaqlarımızla eşitdik. İnşallah, bu yoldakı işlərin görməklə gözələrimiz də aydın olduğunu hiss edərək.

İndi doğurdan da, demək olar ki:

– Millət irəli gedir!

Artıq, bu sözə gülməyəcəyik, çünki irəli doğru üç böyük addım atmışıq və geri dönmək fikrimiz də yoxdur. Aslan bəy demişkən:

– O, getdi!

Aslan bəy bu iki sözü, bütün Məclis tərəfindən gürultulu alqış almaq üçün demədi. Haqiqət, əla belədir ki, var:

– O – yəni o mənhus [uğursuz, bəd] geri – getdi!

Arvadlar sözü olmasın:

– Elə gətsin ki, dalınca da bir qara daş!

Həmin o "mənhus geri"nin mənhus əsərlərindən idi ki, Aslan bəy-dən sonra kürsiyi-xitabətə çıxan Şeyxülislamov "Hümmət" firqəsinin adından danışmaq istərəkən, başındakı fikrini söyləmək üçün ağzında söz tapmayırdı!

Aşkar idi ki, nətiqin başındakı fikirlər rus dilində hazırdır. İndi bunu türkcəyə tərcümə etmək lazımdır. Ona görə, gərək Məclis əhli özü səbr edib gözləsin. Lakin tərcümə üçün də türkçə yaxşı bilmək lazımdır, halbuki, nətiq türkcə bisavaddır. Bas nə olsun?

Har nə oldu, desin!

Odur ki, "paydar" [daimi] deyəcək yerdə "paymal" [tapdalanmış] deyirdi.

"Cümhuriyyəti-ənam" [xalq Cümhuriyyəti] əvəzinə "Cümhuriyyəti-ən'am" [bəxş Cümhuriyyəti] çıxdı. Bir çox sözlər var idi ki, heç dəyə bilmirdi, gərək Məclis əhli özü başa düşəydi; qaraz, binəva çox əziyyət çəkirdi. Yaxşı ki, kömək edənlər az deyildi: Bir tərəfdən Sadri-Məclis, bir tərəfdən da yaxındakı yoldaşları "suffiyorluq" zəhmətini müzəyiqə etməyirdilər [əsirgə-mirdilər].

Bir də, nətiqin canını qurtaran bir əhvalat idi: Yalan-yanlış da olsa dediyi sözlərin mənası o qədər şayanı-əhəmiyyət idi ki, həmənan hər mətləbdən sonra uzun alqışlar güruldırdı; nətiq bu fasilədən istifadə edib, o biri fikrini tərcüməyə çalışdı.

Haqiqət, Şeyxülislamov canlanırdı bir para mətləblərini qızıl xəttlə yazıb saxlasın, səzədir [layıqdır].

Deyirdi ki:

– Azərbaycan istiqlalı yolunda mübarizə etmək lazım gələrsə, birinci mübariz cərəsində biz sosialistləri görürsəniz!

İndi "Znamya truda" qəzetəsi, müsəlman sosialistlərin bu cürə sözlərini eşidib də söyməsin, bas nə eyləsin? Ümidləri puç oldu getdi...

"Znamya truda" başına yığılmış olan yalançı "sosialistlər", bu ümiddə idilər ki, Azərbaycan istiqlalının təzə qoyulmuş binasını uçuruq dağıtmaqda müsəlman sosialistləri onlarla əlbir olacaqdılar və Azərbaycan evi Azərbaycan övladının öz əli ilə yuxılacaqdır.

Görünür, onlar belə güman edirmişlər ki, bizim sosialistlər, sosializm kimi ali bir elm, əql və bilik sayəsində dərk etməyib, yalnız bir "moda" olmaq üzrə özlərinə sosialist adını qoyubduzlarmış, binaileyh [ona görə], "bizdən ayrılmamağa utanırlar" və ki, onları uşağ kimi tovlamaq olarmış ki, böylə iş yaxşı deyil, rus demokratiyasından ayrılıb, istiqlal qurmaq, sosializm işinə xayanatdır, və sairə, və sairə...



«AZƏRBAYCAN» qəzetinin 1918-ci il 13 dekabr (Cümə) tarixli 64-cü nömrəsinin ADA Universitetinin dəstəyi ilə transferasiyası

QƏZETƏLƏRDƏN

* Petroqraddan verilən xəbərlərə görə, bütün zavodlarda tətil davam edir. Fəhlələr tələb edirlər ki: 1) Vətəndaş müharibəsi tezliklə dayandırılın; 2) Bütün hökumət ixtiyarı, siyasi firqələrə bütün Rusiyada olan hökumət nümayəndələrindən ibarət müvəqqət hökumətə tapşırılsın; 3) Çin və latış dəstələri tezliklə tərxis edilsin.

* Kiyevdən xəbər verirlər ki: Kiyevdə olan rus təşkilatları, Ukraynada Dövlət Duması üzvü [Vasili Vitaleyviç] Şulginin sədarətindəki Rus Milli Mərkəzi ilə birləşmişləridir. Mərkəzi Büro və Müttəfiqləri istiqbal [qarşılamaq] üçün hazırlaşmaqdadır. Bundan əlavə, Ukraynada Birinci Rus Milli İctiması [yığıncağı] dəvəti üçün təşkilat yapılmışqdadır.

* Kiyevdən verilən xəbərlərə görə, Kiyevdə hərəkət edən sağ siyasi təşkilatlar birləşib “Dövlət İttihadı Şurası” vücuda gətirmişləridir. Hal-hazırda bu Şura, qanunverici palata üzvlərindən, zemstvo və şəhər nümayəndələrindən, bank, ticarət və sənəat nümayəndələrindən və xüsusi torpağa malik olanlardan ibarət bir büro təşkil etməkdədir. Kadetlər bu Şuraya daxil deyilsələr də, Şuranın mərramnaməsi kadetlərə yaxındır. [P. N.] Milyukov ilə [F. I.] Rodiçev Şuraya daxil olmuşlardır. Ümumrusiya Vüzəra Kabinəsi [Ümumrusiya Nazirlər Soveti] məsələsi Şurada müzakirə edilmişdir. [A. V.] Krivoşeyinin Baş vəzir və Şulginin də başqa vəzirlərdən biri olması arzu edilir.

* Yekaterinodardan xəbər verirlər ki, mövsuq [etibarlı] mənbədən verilən məlumata görə, Dövlət Duması sədri Rodzyanko Rusiya inqilabı başlandıqda buraxılmış olan Dövlət Dumasını bu yaxınlarda dəvət etmək niyyətindədir.

* Taşrini-saninin [noyabrın] 11-ində Kuban nahiyə idarəsi qızğın münafiqə və mübahisədən sonra ümumi hökumət təşkil edilməsi məsələsi haqqında böylə bir qətnamə qəbul etmişdir:

1 - Səbiq Rusiya hökuməti dairəsində müstəqil təşkilatlar vücuda gətirilməsi və hökumət ixtiyarını öz öhdələrinə aldıqları lazım görülməklə bərabər, eyni zamanda özlərinı mühafizə etməkdən ibarət olmuşdur.

2 - Bu hökumət təşkilatlarının əsas məqsədləri Mərkəzi və Şimali Rusiyada çoxdan bəri dövranını sürmüş olan bolşevizmlə mübarizə aparmaqdan ibarətdir.

3 - Bolşevizmlə müvəffəqiyyətli surətdə mübarizə etməkdən ötrü ən yaxın zamanda vahid cəbhə ilə komanda təşkil edilməsi lazımdır.

4 - Cənubi Rusiya hökumət təşkilatlarından, gələcək Sülh Konfransına müttəhid [vahid] nümayəndə göndərilməsi lazımdır.

5 - Üzünçün və dördüncü maddələrdəki məqsədlərə nail olmaqdan ötrü federasyon əsasında Cənubi Rus İttifaqı təşkil edilməsi lazımdır.

6 - Rusiyanın yenidən vücuda gətirilməsi Ümumrusiya Federasyon Cümhuriyyəti ilə mümkündür.

7 - Kuban nahiyəsi Rusiya Federasiyası heyətinə daxil olmalıdır. Ümumi Müttəfiq Hökumət təşkil olğələmən, Ümumi Beynəlmiləl Nümayəndəliyi təşkil üçün tezliklə tədbirlər ititxaz edilməlidir [tədbirlər görülməlidir].

8 - Kuban Nahiyə Radası, bolşevizm ilə mübarizə etmək məqsədində olub, xalq hüququ əsaslarının həyata tətbiq edilməsinə çalışmışqdadır.

Rusiya hökumətinin gələcək şəkli-idarəsi təşkilində Kuban nahiyə əhalisi təzə dəvət ediləcək Ümumrusiya Məclisi-Məbusanında əhalinin arzusu ilə əlaqədar olacaqdır.

Bu qətnamə nahiyə hökuməti rəisi sifəti ilə çıxmış olan L. Biçin məruzəsi üzərinə qəbul edilmişdir. Könüllü ordu komandanlığı nümayəndələri bu qətnaməyə şiddətli surətdə etiraz etmişləridir.

Rada əksəriyyəti bu qətnaməyə tərəfdar olduqda, general Lukomski demişdir ki, mən Könüllü ordu Baş Komandanının sifarişinə görə danışıram. Hökumət təşkilatı haqqında qəbul edilən qətnamə ən ağır nəticələr verəcəkdir. Rusiyanı qəti surətdə fəlakətdən xilas etməkdən ötrü möhkəm və vahid bir hökumət təşkilı lazım olduğu bir zamanda Kuban Nahiyə Radası müstəxək hökumət vücuda gətirilməsini qəbul edir. Bu tövr hökumət güclü ola bilməz. Könüllü ordu komandanlığı Vətan qarşısında Radanın qəbul etdiyi məsuliyyətdə iştirak edə bilməz. Bu şərait üzrə Könüllü ordu nümayəndəliyi, Radanın gələcək işlərində iştirak etməyi mənfəətsiz add [hesab] edir. Buna görə Könüllü ordu Baş komandanı öz nümayəndələrini Radadan geri çağırır. Könüllü ordu nümayəndələrinin bu bəyanatı Rada üzvləri və sədri tərəfindən şiddətli protesto edilmişdir. Çox çətinliklə məclisi sakit eyləmək mümkün olmuşdur. Ondən sonra Könüllü ordu nümayəndələri iclassdan çıxıb getmişləridir.

Polkovnik [Lazar] Biçeraxovun dəstəsi
Polkovnik Biçeraxov öz qoşunu komandanlığını Nikitinə verir. Bu şəxs Petroqradda əks-kəşfiyyat müdiri idi. Nikitin hal-hazırda qoşun hissələrini Petrovska bolşeviklərlə müharibə et-mək üçün göndərir.

Müttəfiqlər və Nikolay Vitaleyviç
Müttəfiqlər istəyirlər ki, bütün bolşeviklər əleyhinə fəaliyyətdə bulunacaq Rus Orduşa Baş Komandanlığını, səbiq Böyük knyaz Nikolay Nikolayevičə təklif etsinlər.

Bolşeviklərin hərəkəti
Kursk - 6 kanuni-əvvəl [dekabr]. Xarkovda müntəşir [nəşr olunan] “N. Q.” qəzetəsi xəbər verir ki, bolşeviklər Kosaya Qoranı işğal etmişlər. Bura Kiyevin yaxınılığındadır. Bir çox əsir və qənaim [qənimət] alınmışdır. Radivilov, Sdolbunov, Mirqorod, Banyarka, Batın və Baxtumı da almışlar. Və Labaçinida (?) da hürriyəti-mətbuat üçün əmr verilmişdir. Böyləliklə, milli və sinfi itxilaf sala biləcək mürciəət-naməların nəşri mən’ [qadağan] edilir. Xarkov vəğzalında getman qoşunları ilə bolşeviklər miyanında [arasında] atışma gedir.

Seredina-Buda - 5 kanuni-əvvəl [dekabr]. Bolşeviklər Konotopdan Tereşşenkiyədək dəmir yolunu tutmuşlar. Konotop ilə Xarkov əlaqəsi kəsilmişdir. Sumıda güclü ağ qvardiya dəstəsi durur. Bolşeviklər Vorobjə tərəfinə yürüyürlər. Bunlar Pçelovki və Yelisavetqradı tutmuşlar. Qrebyonka qaydamaqlar əlindədir.

* Yassıdan xəbər verirlər ki, Bessarabiya məsələsi konfransda qaldırılmamışdır. Bu məsələ Sülh Konfransında əhalinin əksəriyyəti arzusu ilə həll ediləcəkdir.

* “Y. S.” qəzetəsi yazır ki, Kiyev əsgəri dairələrindən alınan xəbərlərə görə, Kiyev əli məktəbləri qapalı olduğundan hamı tələbələr əsgərliyə dəvət edilə bilər.

* Odessa Darülfünunu yanacaq olmadığından qapanmışdır.

Müttəfiqlər və Yassı müşavirəsi
Müttəfiqlərin Yassı müşavirəsinə olan əlaqələrini “O. N.” qəzetəsi böylə təsvir edir:

İngiltərə müraxxəsi Barklay, hökumət təşkil məsələsində konqrenin kadetlərlə demokrətları barışdırmamasından naşi [ötrü], diktatura və direktoriya məsələlərini hartərəfli öyrənmək üçün iki ay vaxt lazım olacağını təəssüflə bəyan etmişdir. Danişığa görə, konqre

hökumət təşkilı barəsindəki məsələni general Denikini Baş koman-dən təyin etməklə bitirmək istəyir. Bu barədə hər iki tərəf razılıq vermişdir.

Poklevskinin iştirakı ilə olan müşavirədə tərəfeyn [hər iki tərəf] Müttəfiqləri rus cəmiyyətlərinin bir fikirdə olmasına inandırmaqla, rus xalqının bütün qayə və əmalını gizlətmək istəyirmişlər. Müşavirə nümayəndələ-rinin müşavirəyə olan əlaqələri də öylədir. Bunlar Nikolay Nikolayevičin qəvixislat [möhkəm xarakterli] bir şəxs olduğuna inansaydılar, onu diktatorluğa qəbul edəcəklərmiş.

Rəisi-vükala [Baş nazir] öz tərəfindən təşkil ediləcək hökumət başında duracaqmış. Hökumət öz fəaliyyəti barəsində öz istədiyi vaxtda dəvət edəcəyi Məclisi-Müəssisan hüzurunda məsul olacaq və bəyanat verəcəkmış. Şuranın “Etidaliyyun” [Mötədillər] əzasından [üzvlərindən] Saviç deyir:

– Burada Lloyd Corc iştirak etməyi olsaydı, müşavirə bir nəticə verərdi. Fəqət burada biz Müttəfiqlərin teleqramından başqa bir şey ala bilməyirik; bu da müntəzəman getmir, bu vaxtdək göndərdiyimiz teleqrama cavab ala bilməmişik.

“İttifaq Şurası” üzvü, müşavirədən aldığı təəssüratında deyir:

– Nə qədər ki, biz Yassıdayız xollar ilə bərabər işləmək mümkün olacaqdır. Buradan çıxan kimi rus həyatı, şəraiti, tətillər, üsyanlar və qeyrə bizi bir-birimizdən ayıracaq, əlaqəmiz belə kəsiləcəkdir.

Bolşeviklərdən Ukraynanı mühafizə etmək qəsdı ilə Rumıniya qoşunlarının çağırılması nümayəndələr miyanına [arasına] ruh düşkünlüyü salmışdır. Nümayəndələrdən biri bundan dolayı deyir ki: “Yassı konfransının əhəmiyyəti nəradədir? Bizim nüfuzumuz nəradə qaldı? Biz Rusiyanın arzusunu söyləməyə müvəkkil edilmişik-mi?”

Buna bir başqası böylə cavab verir: “Mənə sizin vəkəlatiniz lazım deyildir, mənim Kiyevdə beş yerdə evim vardır. Mən bu saatda şeytana, iblisə də razıyam. Ancaq mənim əmlakımı mühafizə etsin.”

Şərdinyenin Tiflisə əzimatı [gedişi]
Fransa Komandanlığı nümayəndəsi Şərdinye kanuni-əvvəlin [dekabrın] 14-ündə Tiflisə əzimət edir.

BƏLƏDİYYƏ MƏCLİSİNDƏ

Kanuni-əvvəlin [dekabrın] 10-uncu gecəsi Bələdiyyə Məclisinin iclası olmuşdur. Qasimov sədarət [sədrlik] ediridi. Qasimov Məclisi açaraq qlasni İretskinin vəfatı barəsində nitq söyləyir. Nitqinin axırında mütavəffanın [marhumun] istirahəti-ruhu üçün ayəgə qalxmağı təklif edir. Duma qlasnları ayəgə qaxılır.

Doktor Qara bəy Qarabəylinin təklifinə görə, Bələdiyyə Məclisi bu maddələri qəbul və təsdiq edir:

1) Bələdiyyə rəisi Bələdiyyə Məclisi namindən İretskinin ailəsinə izhəri-təziyat etsin [başsağlığı versin].

2) İretskinin dəfini məxəricatını [xərclərini] şəhər öhdəsinə götürsün.

3) Bələdiyyə İdarəsi və Təşkilat Komiyonu gələn iclas üçün mütavəffanın yadigarı üçün bir layihə tartib verib Məclisə pişnihad [təqdim] etsin.

Bələdiyyə İdarəsi üzvü Pleskaçevski ağustos ayının avansının fəhlə üzərindən götürülməsi barəsində məruzə oxuyur. Təklif ümumiyyətlə qəbul edilir.

Bələdiyyə Məclisinin müqaviləyi-müstərəkəli [kollektiv müqaviləni] ləğv etdiyindən, xidmətdən çıxaraq qulluqlulara məaş vermək barəsində müvəqqəti nizam qəbul etmək üçün qlasni Pleskaçevski məruzə oxuyur.

Bələdiyyə İdarəsi, Maliyyə Komiyonu ilə bərabər işbu layihəyə baxıb, böylə bir qərarə gəlmışdir:

1) 1916 sənəsinin 1 kanuni-sanisindək [yanvarınadək] şəhər xidmətinə daxil olanlara, xidmət etdiyi müddətdə aldığı paranın 12 faizi verilsin.

2) 1916-cı sənənin 1 kanuni-sanisindən sonra daxil olanlara, xidmət etdiyi müddətdə aldığı pulun 6 faizi verilsin. Başqa-başqa vaxtlarda alacaq məaş, xidmətinin axırını ayı aldığı məvacibin yarısından əşik olmamalıdır.

3) Öz ixtiyarı ilə xidmətdən çıxanlar və bir aydan əşik qulluq edənlər məaş almayacaqlar.

4) On ilənd ziyadə qulluq edənlər və başqa-başqa xəstəliklərdən naşi [ötrü] çalışmaq istedadının [qabiliyyətinin] bir hissəsini itirənlər barəsində Bələdiyyə İdarəsi xüsusi məruzə pişnihad [təqdim] etməlidir.

Bununla bərabər, Bələdiyyə İdarəsi Bələdiyyə Məclisindən rica edir ki, işbu müvəqqəti məaşi verməyi üzrlü səbəblərdən naşi qulluqlarına qayıtmayıb ixrac edilənlər və 1918 sənəsinin mart-sentyabr hadisəsindən [hadisələrindən] naşi xidmətlərinə qayıtmayanlara da şamil edilsin. Habelə, şəhər konka yolu, su yolu və başqa fəvqə də məzkur hadisətdən naşi [yuxarıda qeyd edilən hadisələrə görə] Bələdiyyə İdarəsindən hesablarını təmizləyəməyənlərə də şamil edilsin.

Təklif səsə qoyulduqdan sonra, ümumiyyətlə qəbul edilir.

Bələdiyyə İdarəsi üzvü Pleskaçevski traktorlardan vergi almaq barəsində məruzə oxuyur.

İşbu məruzəyə görə, Bakıda 210 traktor vardır. Bunlardan 1918-ci sə-nədən ötrü 271900 rublə, 1919-cu sənə üçün 464200, belə ki, 1918-ci sənə vergisi təcili surətdə alınacaqdır, 1919-cu sənə vergisi isə yarı-yarı alınacaqdır.

Məruzə qəbul olunur.

Bələdiyyə İdarəsi üzvü Şərifov, məkinəli camaşırxananının böyüdülməsi haqqında məruzə oxuyur. Bundan ötrü 20575 rublə, qulluqçuları artırmaq üçün isə 7000 rublə lazım gəlir. Məruzə qəbul olunur.

Bələdiyyə İdarəsinin məruzəsinə görə, Bələdiyyə Məclisi, Maliyyə Şö-bəsi üçün bir nəfər katib təyin etmək məsələsini qəbul edir. Katibə 1150 rublə məvacib təyin edilir.

Bələdiyyə İdarəsi, şəhər qarajı haqqında məruzə pişnihad [təqdim] edir. Şəhərin 15 avtomobili vardır. Bunlardan 12-si yük avtomobili, 3-ü minik avtomobilidir. Bunların təmiri və İtfaiyyə [Yanğınsöndürmə] Komandanlığının tövlələrini təmir etmək və illik xərci üçün bir ildə 500 min rublə xərc lazımdır.

Böyləliklə, bir avtomobilin işi ildə 25 min rubləyə düşür. Hərğah, bu iş xüsusi adamlara verilsə, ildə 82500 rublə lazımlı gələcəkdir. Məruzə əksəriyyəti-ara [səs çoxluğu] ilə qəbul olunur.

Bələdiyyə İdarəsi üzvü Şərifov, məkinəli camaşırxananının böyüdülməsi haqqında məruzə oxuyur. Bundan ötrü 20575 rublə, qulluqçuları artırmaq üçün isə 7000 rublə lazım gəlir. Məruzə qəbul olunur.

Bələdiyyə İdarəsi üzvü Şərifov, məkinəli camaşırxananının böyüdülməsi haqqında məruzə oxuyur. Bundan ötrü 20575 rublə, qulluqçuları artırmaq üçün isə 7000 rublə lazım gəlir. Məruzə qəbul olunur.

Bələdiyyə İdarəsi, şəhər qarajı haqqında məruzə pişnihad [təqdim] edir. Şəhərin 15 avtomobili vardır. Bunlardan 12-si yük avtomobili, 3-ü minik avtomobilidir. Bunların təmiri və İtfaiyyə [Yanğınsöndürmə] Komandanlığının tövlələrini təmir etmək və illik xərci üçün bir ildə 500 min rublə xərc lazımdır.

Böyləliklə, bir avtomobilin işi ildə 25 min rubləyə düşür. Hərğah, bu iş xüsusi adamlara verilsə, ildə 82500 rublə lazımlı gələcəkdir. Məruzə əksəriyyəti-ara [səs çoxluğu] ilə qəbul olunur.

İşləri arasında itmiş imiş. Bu barədə, fəqət bir şey məlumdur ki, məruzəni Bələdiyyə Məclisi qəbul etmişdir. Bundan dolayı, Bələdiyyə İdarəsi qəssablara 60 faiz verilməyinin təsdiqini rica edir. Bundan ötrü ayda 3-4 min rublə pul lazımdır.

Mübadileyi-əfkardan [fikir mübadiləsindən] sonra məruzə qəbul edilir. Fəqət Delitsinin əlavəsi ilə ki, Maliyyə Şöbəsi bu məxərici ödəmək üçün tədəbir ititxaz etsin [tədbirlər görsün].

Ərzaq məsələsi barəsində Smirnov məruzə oxuyur. Məruzə uzun-uzadı mübahisəyə bais olur. Xülasə, əksəriyyəti-sədə ilə (13 səs lehinə, 10 səs əleyhinə) qəbul olunur ki, ərzaq işləri və təqsim təşkilatı [bölgünün təşkil] Hökumətə mühəvvəl edilsin [tapşırılsın].

Sonra Mərkəzi Ərzaq Təşkilatına Bələdiyyə məhallindən nümayəndə itinxab [seçilməsi] müzakirə edilir. Quliyev və Smirnovun namizədliyi göstərilir. Bu məsələ həll edilməmiş qalır.

BAKI XƏBƏRLƏRİ

Edam cəzası
Kanuni-əvvəlin [dekabrın] 11-indən etibarən Parapet ortasında dar ağacı qurulmağa başlamışdı. Şəhərdə çox şayiələr vardı. Kimlərin edam ediləcəyi hamını maraqlandırrırdı. Nəhayət, Azərbaycan Parlamanı sədri, Kəsbkar-lar [Həmkarlar] İttifaqı və siyasi firqələr nümayəndələrinin general Kokereلل hüzurunda təşəb-büslə Parapetdə edam ləğv edilib, dar ağacı götürülmüşdür. Aldığımız məlumata görə, edama məhkum olanlar müsəlman dey-ildirlər.

* Azərbaycan Hökuməti qətnaməsi mövcibincə [qətnaməsi əsasında], “Znamya truda” qəzetəsi müdiri, Malik-Babaxanovun keşiş Vasili əleyhinə yazdığı məktubunu dərc etdiyindən naşi [ötrü] 3000 rublə cərimə edilir. Cəriməni verməzsə, iki ay həbsə alınacaqdır.

* Bakıda iki dövlət bankı vardır. Birisi Azərbaycan Dövlət Bankı, birisi də Rus Dövlət Bankı. Bir məmləkətdə iki Dövlət Bankı olmasın-dən təvəllül edən [irəli gələn] bəzi qarışıqlığı bərtərəf etmək [aradan qaldırmaq] üçün böylə bir tədbir ititxazı [tədbir görülməsi] təşəvvür olunur [nəzərdə tutulur]. Bir dana Dövlət Bankı olacaq ki, Rus Dövlət Bankı müdiri Belayev və Azərbaycan Dövlət Bankı müdiri Pritulinin tahti-idarəsində [İdarəsi altında] fəaliyyətdə bulu-nacaqdır. Burada Müttəfiqlər komandası nümayəndəsi də iştirak edəcəkdir. Hal-hazırda qiymətdər əşyanı Bank İdarəsinə köçürürlər. Bank, gələn həftədən fəaliyyətə başlayacaqdır.

* Dünəndən gecə və gündüz xüsusi hakim növbəçiləri işə başlamışdır. Həkim ehtiyacı olanlar hər vaxt bu ədəb mərciəti edə bilərlər: “Bolşoy Moskovski” mehmanxanada, telefon nömrə: 49-81 və 7-92.

* Mərkəzi Ərzaq Bürosu və Müttəfiqlər nümayəndəsindən mürəkkəb bir həyat taxıl almaq üçün Lankarəna göndərilmişdir.

Mövludi-nəbi münasibətində
Dördüncü Ünəs [qız] məktəbi müəllimlərinin [tələbələrinin] biçiz [yoxsul] və fəqir halını nəzərə alıb da Mövludi-nəbi bayramı münasibətində ianə surətində yardımıda bulunmaları möhtərəm əhəladın rica və təmənaə edilir. İanə ya “Azərbaycan” idarəsinə və ya da məktəbin özünə göndərilə bilər.

Məktəbin adresi: Kubinka, nömrə 12.

Ərzaq işləri
Ümuri-Yexriyyə Nəzarətinin [Sosial Təminat Nazirliyinin] təklifinə görə, Mərkəzi Ev Komitəsinin Füqərə Çörək və Çayxanalar Mərkəzi vəkilil Bakıdan Suraxanı Füqərə Çörəkxana Mərkəzinə hər gün lazım olan qədar ən və düyü aparmasına Ərzaq Nəzarəti icazə vermişdir.

* Balaxanı kənd camaatının arasında adam başına dörd arşın qərarı ilə və qiyməti 5 manatdan paylamaq niyyəti ilə Tağıyevin fabrikasında 23544 arşın bez alıb aparmaq üçün həmin kəndin vəkilil Pirican Cabiyevə Ərzaq Nəzarəti icazə vermişdir.

* Şahiyyə Nəzarətinin, dəlillər xəstəxanasında müalicədə olan-ların hər biri üçün Bələdiyyə İdarəsi ayda 300 rublə verməsi təklifi-ni Bələdiyyə İdarəsi qəbul etmişdir.

Hadisat
Kanuni-əvvəlin [dekabrın] 8-ində, Balaxanı kəndində, İran əhli Hüseyin Məhəmadrzə oğlu 4-üncü polis müfəttişinə xəbər vermişdir ki, kanuni-əvvəlin 7-sində, saat 4 rədələrində o, öz bacısı oğlu Məhəmməd Kərim oğluna 25 rublə verib, bazara çörək almaq üçün göndərir. Məhəmməd evə qayıtmadığından naşi [ötrü] Hüseyin onu axtarmağa başlar. Sabahısı gün məlum olur ki, İran təbəəsi Muxtar Qurban oğlu ilə bazarda bunları görmüşlər, sonra nerəyə getmiş məlum deyil. İstintaq edildikdə, Muxtar Qurban oğlu qarışıq cavab vermişdir. Bunun dediyinə görə Məhəmmədi Qır-məkida 2 nəfər naməlum şəxs öldürüb, meyitini da dərayə atmışlar. Muxtar Qurban oğlu həbs edildikdə Məhəmmədi qətl etdiyini məlum etmişdir.

Azərbaycan Dəmiryollarında
* Azərbaycan Dəmiryolları müdirinin əmri mövcbincə [əsasın-da], Azər-baycan Dəmiryolunun Çernovodsk nam [adlı] mövqifi [stansiyası] açılmışdır.
* Gəncə mövqifindəki fəhlələr, mövqif məmurindənən [məmurlarından] izinsiz məl göndərənlər üçün, hər vəqon üçün 210 rublə ələraq vəqon verimmiş. Dəmiryolları mühafizəsi tərəfindən bu iş kəşf edilmişdir. Fəhlələr tövqif edilərək [tutularaq], aldıqları pullar geri alınmışdır.

TEATRO VƏ MUSIQİ

Bu gün, cümə günü, rabüüləvvəl ayının 9-unda axşam Hökumət Teatrosunda Hacıbəyov Qardaşları müdiriyyəti tərəfindən bu mövsümdə birinci dəfə olaraq “Əsli və Kərəm” operası mövqeyi-təməşayə qoyulacaqdır. Biletlər teatrın kassasında satılmışqdadır.

Bu günlərdə müqtədir şairlərimizdən Əbdülsəlimzadə Məhəmməd Hadi əfəndinin **“İnsanların tarixi faciələri” yaxud “Əlvahi-intibah”** adlı mənzum əsərinin birinci cüzü çapdan çıxıb mövqeyi-füruşə [satışa] qoyulmuşdur. Kitabça gözəl və qalın kağız üzərində təb’ [çap] edilmiş, fiatı [qiyməti] 2 manatdır. Turan mət-bəəsində, Parapetdə “Məktəb” mağazasında və Bazar cəddəsində Paşa Qasımzadənin mağazasında.

b. 4 – 1

Operetta

<i>Qəzetlərdən: Müttəfiqlər və Yassı müşavirəsi</i> <p>“Poklevskinin iştirakı ilə olan müşavirədə...”: S. A. Poklevski-Kozell nəzərdə tutulur. <p>“Bunlar Nikolay Nikolayevičin qəvi-xislat bir şəxs olduğuna inansaydılar, onu diktatorluğa qəbul edəcək-lormiş.”: Rusiya imperatoru I Nikolayın nəvəsi, Böyük</p></p>

Axşam təməşası <p>Azərbaycan Hökuməti Teatrosunda Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli Qardaşlarının müdiriyyəti Cümə günü rabüüləvvəl ayının 9-unda (dekabrın 13-ündə) 1337-1918 ildə bu mövsümdə birinci dəfə olaraq mütəntən [təntənəli] bir surətdə mövqeyi-təməşayə qoyulacaqdır <p>Üzeyir bəyin yazmış olduğu məşhur “Əsli və Kərəm” operettası 6 şəkildə. <p>İştirak edən əşxas təfsilən proqramda yazılıbdır. <p>Əsli – Ağdəmski, Kərəm – Sarabski, qızlar və oğlanlar xoru. <p>Böyük musiqi orkestri Üzeyir bəyin tahti-idarəsində [idarəsi altında]. <p>Biletlər teatrın kassasında satılmışqdadır. <p>Təməşə başlanacaqdır axşam saat 8-in yarısında. <p>Dirijor: Üzeyir bəy Hacıbəyli. <p>Rejissor: Hüseyin Əbrəli. <p>Məsul: Xəlil Hüseyinzadə. <p>Müdir: Zülfüqar bəy Hacıbəyli.</p></p></p></p></p></p></p></p></p></p></p>

<i>b/23</i>

İtmişdir
Dəri bumajnik içində 1120 manat, Xızı kəndindən verilmiş pas-port və qeyri sənədlər Cavad Məhəmməd oğlunun adına. Təpanlardan rica edirikəm pulu özü üçün götürüb, yalnız pasportu və sənədləri bu addressə qaytarsınlar: İçəri şəhərdə Tverskoy caddədə 62. Pasport tapıldıqda etibardan sağıtdır [etibarsızdır].

2601

Elan
Bununla Bakı Şəhər İdarəsi ümumə elan edir ki, 1 iyul 1918 tarixdə şəhər mədəxilatı qanununun 80 və 81-ci maddələri üzərində Bakı Şəhər Təsərrüfatı Şurası tərəfindən təyin edilib də 29 sentyabr 1917-də Müvəqqəət Hökumət tərəfindən təsdiq və 26 (13) oktyabr 1917 tarixdə “Hökumət xəbəri”nin 176 (222) nömrəsində elan edilmiş viveska və lövhələrdən vergi qanunu etibarında baqi qala-cəqdır. İmdiyə kimi həmin vergini 1918-ci ilin 2-inci hissəsində ver-məyən idarə və əşxas, dekabrın 25-inə kimi bu vergini Şəhər İdarəsi kassasına verməlidirlər.

Müəyyən vaxtdan sonra Şəhər İdarəsi qanununun 81-inci mad-dəsi mövcbincə [əsasında] bu vergini icbarən alacaqlar. Mətbəə, qəzetə və jurnal idarələri bu elan tarixindən elan, vərəqə və bu kimi nəşriyyətdən faizi alməlidirlər.

Şəhər qlavası: İlyuşkin İdarə üzvü: Pleskaçevski
b/22 1 – 1

Elan
Xalq Səhiyyəsi naziri həzrətlərinin əmrinə mütabiq ümum aptek mağazası sahiblərinə elan olunur ki, bunlar bu il 31 dekabr 1918 tari-xinə kimi Tibbiyyə və Sihhiyyə şöbəsinə aşağıdakı məlumatı pişnihad [təqdim] etməlidirlər.

1) Mağazanın sahibi, müdiri və mağazada işləyən əşxas [şəxslər] barəsində və bunların dəracəyi-elməni.

2) Nə vaxt və kimin müsaidəsi ilə mağazə açılmışdır.

3) Mağazanın məkanı.

4) Zəhərli və tünd ədavət ilə əlver etməyə icazə varmı?

Tibbiyyə və Sihhiyyə Şöbəsi müdiri:

İ. Punko
b/22 3 – 1



Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 31.05.2023-cü il saat 23:30-dan etibarən 01.06.2023-cü il gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

"Azərişiq" ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırıb

Prezident İlham Əliyevin tapşırığına əsasən "Azərişiq" ASC işğaldan azad olunmuş regionlarımızda yenidənqurma işlərini davam etdirir.

"Azərişiq" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, yüksək dağlıq relyefə, çətin yollara sahib Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində obyektlərə işıq verilib. Bu istiqamətdə 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən istifadə etməklə 22 km uzunluqda xətt çəkilib. 700-dən çox dayaq basdırılıb. 250 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Artıq Zod yaşayış məntəqəsi istiqamətində xüsusi obyektlər elektrik enerjisi ilə təmin olunub.

qamətdə 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən istifadə etməklə 22 km uzunluqda xətt çəkilib. 700-dən çox dayaq basdırılıb. 250 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Artıq Zod yaşayış məntəqəsi istiqamətində xüsusi obyektlər elektrik enerjisi ilə təmin olunub.

Xatırladaq ki, "Azərişiq" ASC tərəfindən 18 iyul 2021-ci il tarixdə Kəlbəcər şəhəri

elektrik enerjisi ilə təmin edilib. Sovet dövründə elektrik enerjisinin olmadığı ucaq ərəzlərdə belə yeni şəkəllər qurulub. Yüksək dağlıq ərəzədə yerləşən Alagöllərə ilk dəfə elektrik enerjisi verilib.

26 iyun 2022-ci ildə cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlləşmə mərasimində iştirak edib. İşlər bu gün də uğurla davam etdirilir.



Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) "Xalq Əmanəti" layihəsinin 23-cü nəşrində



"Xalq Əmanəti" layihəsinin 23-cü nəşri görkəmli Azərbaycan şairi, ictimai-siyasi xadim Hökumə Billuriyə həsr edilib. 2023-cü il mayın 26-da şairin "Seçilmiş əsərləri" kitabı Bakıda Xalq Bankın Əsas binasında geniş ictimaiyyətə təqdim olunub.

Hökumə Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə "Azəri" qızlar məktəbində orta təhsil alıb və məktəbi bitirdikdən sonra həmin məktəbdə müəllimlik edib. İctimai-siyasi fəaliyyətdə xanım Billuri İkinci Dünya müharibəsi illərində, sovet ordusu Cənubi Azərbaycanda olduğu dövrdə başlayıb. Əvvəlcə Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təşkilat şöbəsi müdiri vəzifələrində çalışıb.

Lakin 1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökuməti xarici imperiaizmin bərbəş siyasəti, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrilib, sovet qoşunları Cənubi Azərbaycandan çıxarılıb, milli güvənlərin 25 min nəfərdən artıq nümayəndəsi güllələnib, dar ağacına çəkilir, 100 mindən çox adam sürgünə göndərilir, mütərəqqi və demokratik ruhlu insanlar əmansız təqiblər üzündən mühacirət etməli olurlar. Onların sırasında Bakıya üz tutan 20 yaşlı gənc Billuri də vardır.

Artıq Bakıda olarkən, 1947-1952-ci illərdə Billuri Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alır. 1956-cı ildə Bakı Ali Partiya məktəbi, 1963-cü ildə Moskva Sov.İKP yanında İctimai Elmlər Akademiyasını bitirir. Təhsil dövründə, "İran Azərbaycanın realist-demokratik ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə alır.

Bunlarla bərabər 1952-1954-cü illərdə Hökumə Billuri "Azərənş" də ədəbi-bədii şöbənin redaktoru, 1956-1960-cü illərdə isə Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı kimi nəşr edilən "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.

Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə "Azər" və "Vətən yolunda" qəzetlərində, həmçinin "Azərbaycan" jurnalında, sonrakı illərdə isə şeir və poemaları ədəbi dövri mətbuatda müxtəlif şəkildə dərc olunub.

"Mənim arzum" ("Uşağənənş", 1949), "Ölməz qəhrəman" ("Azərənş", 1950), "Həyat yollarında" ("Azərənş", 1951), "Mübarizə illərində" ("Azərənş", 1954), "Şeyrlər", ("Uşağənənş", 1954), "Şairin yadigarı" ("Azərənş", 1957), "Səhər günü" ("Azərənş", 1964), "Səndən uzaqlarda" ("Azərənş", 1961), "İstərəm", "Şeyrlər" ("Azərənş", 1966), "Necə unudum" ("Gənclik", 1974), "Cınar gözəyir mənə" ("Azərənş", 1976), "Apar mənə o yerlərə" ("Yazıçı", 1981), "Bir də bahar gəlsə" ("Yazıçı", 1984), "Seçilmiş əsərləri" ("Azərənş", 1986), "Dünya belə dünyadır" ("Yazıçı", 1989), "Nə qərbi dünya imiş" ("Azərbaycan", 1997), "Seçilmiş əsərləri" ("Şərq-Qərb", 2005) şeir kitablarının, "1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya" ("Elm", 1972) və "Məhəmməd-hüseyn Şəhriyar" ("Elm", 1984) monoqrafiyalarının müəllifidir. Şeyrləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində kitablaşaraq Moskvada nəşr edilib.

Hökumə Billuri həm də torcüməçi fəaliyyəti ilə məşğul olub. Məhəmməd-hüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvədi Dərbizi və Nəbi Xəzrinin şeirlərini fars dilinə çevirib. Yeni nəşrdə ustad Şəhriyarın Billuriyə "Hökumə can" adlı şeirini əks etdirən nadir əlyazması da yer alıb. Ustad yazır:

HÖKUMƏ CAN

*Sən vətəndən sarı qəlbin döyünürsə, maralım,
Vətənin də maralından sarı qəlbi döyünür.*

*Təbriz, Abanmah
1365 Şəmsi (1986 Miladi)
Məhəmməd-hüseyn Şəhriyar*

1984-cü ildə Hökumə Billuri Əməkdar inçəsənət xadimi, 1998-ci il mayın 23-də isə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görüldü.

Hökumə Billuri tanınmış şərqşünas Məmməd-bağır Qəmbəri ilə ailə qurub. Bu nigahdan Elnaz və Cahangir adlı iki övladı dünyaya gəlib. 22 noyabr 2000-ci ildə xanım Billuri Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri xiyabandır.

Bakıda Xalq Bankın əsas binasında keçirilən Hökumə Billurinin "Seçilmiş əsərləri" kitabının təqdimatına görkəmli şair və yazıçılar, torcüməçilər, şərqşünaslar və digər ziyalılar dəvət edilmişdi. Çıxış edənlər nəşrin tədqiqatçıları üçün dəyərli mənbə olduğu və Azərbay-

canın ədəbi tarixinin zəngin dövrünü əks etdirdiyini qeyd etdi, həmçinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığına diqqət qoymuşdu. Eyni zamanda "Xalq Əmanəti" layihəsinin milli irsin qorunmasında rolundan danışırdı.

Kitabda Hökumə Billurinin poetik yaradıcılığı və ömür yoluna işıq salınır, oxuculara şairin, demək olar, bütün şeirlərinin toplandığı ən müfəssəl "Seçilmiş əsərləri" təqdim edilir. Hara getsə, hara baxsa, yalnız vətəni görmək, xatırlamaq, kiminlə görüşsə, danışsa, öz vətəndaşının qoxusunu almaq, harada və hansı fəsilə yaşasa belə, həmin fəsilin "öz doğma vətəninə yaşadığı ilk nüsxəsini" hiss etmək keyfiyyətilə həqiqi şair-vətəndaş örnəyi olan Hökumə Billurinin şeirləri bədii-estetik məziyyətləri ilə XX əsrin ikinci yarısında milli şeirimizdə önəmli yer tutur.

"Xalq Əmanəti" layihəsi ASC "Xalq" Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanınması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycan və Azərbaycanın xaricində fəaliyyət göstərən sənət və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Bu günədək Xalq rəssamları Böyükəgə Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xəlilə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şəmə Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brjatyuk, Qorxmaz Sücəddinov, səhəd-həy-kəltərar Şamir Kaçayevin əsərlərindən ibarət sənət qabları təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-nümizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşiq ədəbiyyatı antologiyası" üç cildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vəzehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri" işıq üzü görüb.

"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuatçıyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

28 MAY MÜSTƏQİLLİK GÜNÜDÜR



1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə vura bilərsiniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng etmə bilərsiniz.

Taksi xidməti: gəlmə şirkətlər üçün qazanc, yerli əhali üçün narazılıq mənbəyi

Azərbaycanda taksi xidmətindən söz düşəndə "icimiz özümüzü yandırrıq, çölmümüz özgəni" atalar sözlərindən savayı ağla heç nə gəlmir. Çünki son 20 ildə bu sahə ildən-ildə geriləyərək bütün öcəlikləri özündə ehtiva edən, nə onun istiqamətini dəyişmək mümkündür, nə də məzmununu yeniləmək. Elə bir qərbi struktur yarandı ki, hərədən yaxınlaşsan, qürurlardan savayı heç nə görünür.

Bir xidmət sahəsində bütün anormallıqların belə cəmlənməsi, münasibətlərin və öhdəliklərin bu dərəcədə bir-birinə qarışması heyret doğurur. Taksilər sürücülərinin nə müştərilərə davranış, nə də göstərdikləri xidmət danışıqlarıdır. Hətta bir çox məqamlarda onlar heç bir ədədəyə sığmayaraq ikrah hissi doğurur. Taksilər xidmətinin səviyyəsi, o cümlədən sürücülərin müştərilərə qeyri-etik davranışları bütün öxəlik normaları ilə ziddiyyət təşkil edir. Mənlərə fakt deyiləkdir. Amma lazım bilmirik. Çünki onlardan xəbəri olmayan adəmlər tapılır. Bütün bunlardan sonra yenidən taksi xidmətinə müraciət etməyimiz təbii qəpik qıymətlərinin olcağına şübhə doğurur.

Bu yerdə dünyanın müxtəlif şəhərlərində taksilərin qiymətlərini Bakıdakı tariflərlə müqayisə edək. Son vaxtlarda belə qənaətlə gəldik ki, dünyanın ən bahalı taksiləri Londondadır. Amma araşdırmaclar üzə çıxardı ki, ən bahalı taksi xidmətləri hazırda İsveçrənin Sürix şəhərindədir. Bu şəhərdə 3 kilometrlik yol üçün taksisiyə 20 ABŞ dolları ödəməliyə. Sürixdə taksidə 20



dəqiqəlik gözüntü sənə 70 dollara başa gələcək. "Qoca qitə"də taksilərin baha olduğu ikinci şəhər Amsterdamdır. Burada 3 kilometrlik yol üçün 13 dollardan keçməliyə. Bir o qədər məsafəyə Londonda, Münhendə, Stokholmda taksisiyə təxminən 11 dollar ödəmək lazımdır. Vyana və Frankfurt şəhərlərində isə qədər bir qədər ucuzdur. Qeyd edək ki, bahalı şəhərlərin sırasında Paris 10-cu yerdədir. 3 kilometrlik yolu Fransanın paytaxtında 7 dollara getmək mümkündür. ABŞ-də Nyu York, Yaponiyada Tokio kimi şəhərlərdə də taksilər xidməti, demək olar ki, əhəlinin bütün təbəqələri üçün olcağıdır.

Dünyada taksi qiymətlərinin ucuz olduğu şəhərlər də az deyil. Taksilər xidməti dünyanın beş şəhərində digərlərinə nisbətən daha aşağıdır. Misirə Qahira, Hindistanda Mumbay, İndoneziyada Cakarta və Meksikada Meksiko şəhərlərində ucuz taksilərdən faydalanmaq mümkündür. 3 kilometrlik yol Qahirədə 30, Hindistanda 96 sentə, Bakıda isə hərədası 1 dollara başa gələ bilər.

Qiymətlər öz yerində, amma xidmətdən söz düşəndə hamının başından tüstü çıxır. Özü də müştərilər taksi xidmətindən nə qədər narazıdırlarsa, sürücülər də bu sahədəki

özbaşnalıqlardan bir o qədər gileylidirlər. Taksilər fəaliyyəti ilə məşğul olan sürücü Aqil Əhmədov deyir: "Qardaş, müştərilər nə deyirlərsə, haqlıdırlar. Ona görə ki, kim istəsə - sənədi oldu-olmadı, düşüb şəhərin canına "taksivatlıq" edir. "Gözün üstündə qaşın var" deyən yoxdur. Ailəsinə çörək qazanan təcrübəli, məsuliyyətili adəmlər da sürücülük edir, sükan etibar edilməsi mümkün olmayan təsadüfi "cavan"lar da. Odur ki, müştərilər düz deyirlər".

Bir neçə taksi sürücüsündən qazanclarını soruşduq. Həminin cavabı təxminən belə oldu: "Bizə imkan verirlər nəse qazanaq?" Haqlıdırlar. Realizə ondan ibarətdir ki, taksi sürücülərinin qazancı xərclərinin və əziyyətlərinin əvəzinə sifirə bərabərdir. Məlum olduğu kimi, əksər şirkətlər verilən sifarişin müəyyən faizini taksi sürücülərindən geri alır. Yerdə qalan isə məşinin gündəlik xərcləridir. Bütün bunlardan sonra əldə qalan qəpik-quruş olur. A.Əhmədov bu barədə belə deyir: "Qardaş, biz evimiz üçün pul qazanmırıq ki... Sadəcə, məşininiz mişarlayıb hissə-hissə satıb dolanırıq. İldən-ildən məşin köhnəlir, qiyməti düşür və sıradan çıxır, təzəsin demirik, əlimizdəkini təmir etməyimiz imkanımız olmur".

Bir var ki, bazarda sağlamlıq rəqabət ola, bir də var ki, rəqabət deyilən heç nə olmayacaq. Bu səbəbdən bütün taksi şirkətləri "Burda monom, Bağdadda kor xəlifə" prinsipi ilə işləyirlər. Taksilər sürücüləri nə qədər etiraz etsələr də, şirkətlər şortlərini dəyişməyəcəklər: "Xoşun gəlmir, yaxşı yox".

Bu yerdə qeyd edək ki, "Uber", "Bolt" kimi taksi sifariş proqramlarından dünyanın bir çox ölkəsində istifadə edilir. Belə deyirlər ki, səhmdarları arasında ermənilər də olan bir neçə şirkət Azərbaycanda çox rahatlıqla fəaliyyət göstərir. Onlar qiymətləri aşağıya salaraq rəqabətdə irəliləyir və milyonlar qazanırlar. Adam inanmaq istəmir. Yeni Azərbaycanın pulu rahatca ermənilərin cibinə axır?! Lakin bu da faktdır ki, "Uber" Türkiyədə qadağandır, amma Azərbaycanda rahatlıqla at oynadır.

Bütün bunlardan sonra tam əminliklə deyə bilərik ki, ölkədə taksilərin fəaliyyəti tənzimlənməli, bu sahəyə nəzarət gücləndirilməlidir. Yeni yaradılan qurumun - Azərbaycan Yeriüstü Nəqliyyat Agentliyinin (AYNA) ilk vəzifələrindən biri məhz bu olmalıdır.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektiv konfederasiyanın Beynəlxalq əlaqələr və dəyərli inkişaf şöbəsinin baş mütəxəssisi Anar İsmayılova atası, Azərbaycan Dillər Universitetinin professoru, elmlər doktoru

BİLAL İSMAYİLOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektiv C.Cabbarlı adına "Azərbaycan-film" kinostudiyasının rejissoru, Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Respublikasının Əməkdar artisti

ELXAN MƏMMƏD OĞLU QASIMOVUN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

«AZƏRBAYCAN»
qəzetinin reklam
xidməti

Qəzetin daim yenilənən
rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

BAŞ REDAKTOR

**Bəxtiyar
SADIQOV**

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İctimaiyyət şöbəsi	- 538-56-60
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitab müavini	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi
dövlət qəzeti

Tiraj **5792**
Sifariş **1376**

Qiyməti 40 qəpik